

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham Aliyev

SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 236 (5956) 20 dekabr 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

"Biz Azərbaycanda pambıqcılığı dircəltmişik, bunu çox gəlirli sahəyə çevirmişik"

*Prezident İlham Əliyevin yanında pambıqcılıq mövsümünün yekunları və
2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib*



"AXC-Müsavat cütlüğünün başında olan xəyanətkar ünsürlər sanki düşmən kimi Azərbaycanı dağıdırdılar, parçalayırdılar, məhv edirdilər. Sanki onlar hansısa cinayətkarın əmrini icra edirdilər. Bunun nəticəsində əlbəttə ki, həm sənaye iflic oldu, kənd təsərrüfatı tamamilə dağıdıldı və həm də ölkə idarəolunmaz vəziyyətə düşdü"

5

"Baladıyyə seçkiləri
ilə əlaqədar 1000
məntəqədə veb-
kamera quraşdırılıb"



8

2020-ci ilin bütçəsi
vətəndaşların sosial
rifahına nə vəd edir?



8

Ermenistanda qəzet
redaksiyasına basqın olunub



“Biz Azərbaycanda pambıqcılığı dirçəltmişik, bunu çox gəlirlili sahəyə çevirmişik”

Prezident İlham Əliyevin yanında pambıqcılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib



“Biz demək olar ki, Azərbaycanda pambıqcılığı dirçəltmişik, bunu çox gəlirlili sahəyə çevirmişik, pambıqcılıqla məşğul olan rayonlarda məşğulluq problemlərini həll etmişik. Beləliklə, biz qarşımızda duran bütün vəzifələrə nail olmuşuq, bu vəzifələri icra etmişik”

Dekabrin 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqcılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib. AZERTAC xəbər verir ki, dövlətimizin başçısı müşavirədə giriş nitq söyləyib. Prezident İlham Əliyev giriş nitqində qeyd edib ki, pambıqcılıq sahəsində bu il rekord göstərici əldə olunub, 294 min ton pambıq yığılib və hər hektardan məhsuldarlıq orta hesabla 29,4 sentner təşkil edib. Bu, doğrudan da çox böyük göstəricidir və onu göstərir ki, son illər ərzində pambıqcılıqda inkişafla bağlı atılmış bütün addımlar öz səmərəsini verməkdədir. Dövlət başçısı diqqətə çatdırıb ki, bu, bir daha onu göstərir ki, dövlət dəstəyi olmadan pambıqcılıq inkişaf edə bilməz:

“Biz demək olar ki, Azərbaycanda pambıqcılığı dirçəltmişik, bunu çox gəlirlili sahəyə çevirmişik, pambıqcılıqla məşğul olan rayonlarda məşğulluq problemlərini həll etmişik. Beləliklə, biz qarşımızda duran bütün vəzifələrə nail olmuşuq, bu vəzifələri icra etmişik.

Eyni zamanda, biz bu gün növbəti illərdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparacaq və təkliflər səslənəcək ki, bundan sonra da pambıqcılıq uğurla inkişaf etsin. Pambıqcılıq bizim üçün ənənəvi kənd təsərrüfatı sahəsidir, ta qədim dövrlərdən Azərbaycan ərazisində pambıqcılıqla kəndlilər məşğul olmuşlar. Statistika isə 1913-cü ildən artıq pambıqcılıqla baş verən inkişafı nəzərə alır. 1913-cü ildə Azərbaycanda 100 min hektarda pambıq əkilmışdır və hektardan məhsuldarlıq cəmi 6 sentner təşkil edirdi. Ondan sonra dövrlərdə pambıqın istehsalı art-

mışdır. Ancaq ən sürəti artım ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun fəaliyyəti neticəsində nəinki pambıqcılıq, kənd təsərrüfatının bütün başqa sahələrde uğurla inkişaf etmişdir. Əgər statistikaya nəzər salsaq görərik ki, onun dövründə baramaçılıq, üzümçülük, pambıqcılıq, meyveçilik, tərəvəzçilik pik həddə çatmışdır. Beləliklə, kəndlərdə yaşayan insanlar öz maddi durumunu yaxşılaşdırmış, evlər tikmiş, maşınlar, məişət texnikası almışlar. Bir sözürlə, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdəki fəaliyyəti Azərbaycanı müttəfiq respublikalar arasında ən geridə qalmış yerlərdən ən qabaqcıl yerləre ucalmışdır. Bundan daha ənənəvi məsələ ondan ibarətdir ki, Azərbaycanda yaşayan insanların rəfahlı böyük dərəcədə yaxşılaşdırılmışdır.

Məlumat üçün deyə bilərem ki,

1969-cu ildə Heydər Əliyev birinci katib seçiləndə Azərbaycanda 200 min hektarda pambıq əkilmışdır və 300 min tona yaxın məhsul götürülmüşdür, yəni, məhsuldarlıq orta hesabla 15 sentner səviyyəsində idi. Ancaq 1980-ci illərin əvvəllerinde həm məhsuldarlıq artmışdır, 30 sentnere yaxınlaşmışdır, hətta bir neçə ilda 30 sentnərdən de üstün idi və pambıq tədarükü sabit surətdə təqribən 800 min ton səviyyəsində olmuşdur. 1981-ci ildə isə bu rəqəm 1 milyon tona qalxmışdır.

Heydər Əliyev Moskvaya gedəndən sonra bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də, o cümlədən pambıqcılıqda vəziyyət tənəzzülə doğru getdi, üzümçülük demək olar ki, tamamilə sıradan çıxarıldı. Deye bilərem ki, bu da həm sovet rəhbərliyinin, həm də o vaxt Azərbaycan rəhbərliyinin cinayəti neticəsində baş vermiş hadisə idi. Çünkü üzümçülük Azərbaycanda böyük ənənələri var idi. Heydər Əliyevin dövründə istehsal 2 milyon tona qalxmışdır. Yəni, Azərbaycan sovet məkanında ən çox üzüm istehsal eden respublika idi. Bizzən sonra gələn respublikalar heç 1 milyon ton üzüm istehsal edə bilmirdi. Bizzət isə istehsal 2 milyon ton idi. Təsəvvür etmek çətin deyil ki, bu, nə qədər böyük xeyir getirirdi həm respublikaya, həm də kəndlilərə.

Üzümçülüyə çox böyük ziyan vurulmuşdur və o vaxt bizim üzüm bağlarımız dağıdlırdı. Çox böyük xəyanətkar və cinayətkar siyaset aparılaraq demək olar ki, Azərbaycanın kənd təsərrüfatı məhv edilmişdir. Əfsuslar olsun ki, bunu edənlər o vaxt Azərbaycan rəhbərliyində olan şəxslər idi.

Dediym ki, Heydər Əliyev 1982-ci ildə Moskvaya gedəndən sonra pambıqcılıqda tənəzzül dövrü başlamışdır, istehsal yavaş-yavaş azalırdı. Azərbaycan 1991-ci ildə müstəqilliye qovuşunda pambıq istehsal 500 min tona, 1993-cü ildə isə 280 min tona düşmüşdür. Bildiyiniz kimi, müstəqilliğin dövrünün ilk illəri çox ağır keçirdi, ölkə çox ağır vəziyyətdə idi. Ermənistan işğalı, vətəndaş müharibəsi, AXC-Müsavat cütlüyünün yaritmasız, xəyanətkar fəaliyyəti neticəsində ölkəmiz uçurum kənarına gətirilmişdir. Ölkədə total böhran - siyasi böhran, hərbi böhran, iqtisadi böhran hökm sürürdü, inflyasiyanın səviyyəsi 1000 faizdən çox idi, sənaye müəssisələri iflic vəziyyətdə, kənd təsərrüfatı dağılmış vəziyyətdə idi, ölkədə talançılıq, rüşvətxorluq, özbaşinalıq hökm sürürdü. AXC-Müsavat cütlüyünün başında olan xəyanətkar ənsürler sanki düşmən kimi Azərbaycanı dağıdırlar, parçalayırlar, məhv edirlər.

Ardı Səh. 3

Rəsmi xronika

Prezident İlham Əliyev Elmira Süleymanovanın 2-ci dərəcəli “Vətəne xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycan Respublikasının icimai-siyasi həyatında fəal iştirakına və insan hüquqlarının qorunması sahəsində səmərəli fəaliyyətinə görə Elmira Teymur qızı Süleymanova 2-ci dərəcəli “Vətəne xidmətə görə” ordeni ilə təltif edilsin.

Prezident İlham Əliyev Xəbəxt Yusifzadənin 90 illik yubileyinin qeyd olunması haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Aile, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitesi haqqında Əsasnamənin, Komitənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-ci il 9 avqust tarixli 444 nömrəli, “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 6 iyun tarixli 119 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksek Texnologiyalar Nazirliyi yanında Elektron Tehlükəsizlik Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Prezident İlham Əliyev “Kinematoqrafiya haqqında”, “Kütłəvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekomunikasiya haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 noyabr tarixli 1692-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

“Biz Azərbaycanda pambiqçılığı dırçaltımışık, bunu çox gəlirlili sahəyə əvərmişik”

Prezident İlham Əliyevin yanında pambiqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib

Əvvəli Səh. 2

Sanki onlar hansısa cinayətkar emrini icra edirdilər. Bunun nəticəsində əlbətə ki, həm sənaye iflic oldu, kənd təsərrüfatı tamamilə dağdırıldı və həm de ölkə idarəolunmaz vəziyyətə düşdü. Yalnız xalqın tələbi ilə Heydər Əliyev həkimiyətə qayıdan sonra vəziyyət sabitləşdi, Azərbaycan inkişaf yoluna gətirildi və bu gün biz bu inkişafın təzahürərini həyatımızın bütün sahələrində görürük.”

Dövlət başçısı qeyd edib ki, o vaxt ağır vəziyyətdən çıxmak üçün iki əsas amil həyata keçirilməli idi. Onlardan biri xarici sərmayəni cəlb etmək idi:

“Biz buna nail olduq. Bu il “Ösrin kontraktı”nın 25 illiyini qeyd edərkən bir daha bu kontraktın əhəmiyyəti və Ulu Öndərin bu sahədə gördüyü tarixi işlər haqqında mən öz fikirlərimi bölüşməsdüm və bildirmişdim ki, biz ölkəyə milyardlarla dollar həcmində investisiya qoyulmasına nail olduq. Digər çıxış yolu özelleşdirmə ilə bağlı idi. O vaxt çox ciddi iqtisadi islahatlar aparılmağa başlamışdır, torpaq kəndlilərə, fermerlərə verilmişdir. Bu, əlbətə ki, düzgün addım idi. Ancaq o da həqiqətdir ki, sovet vaxtından qalan texnika demək olar sıradan çıxmışdır, aqrotexniki tədbirlərin görülməsi üçün müasir standartlara cavab verən təcrübə yox idi, gübrə, pestisidlər ilə bağlı problemlər özünü kifayət qədər kəskin bürüze verirdi. Yanacaq çatışmazlığı da böyük problem idi. Ona görə özəl qurumlar, kəndlilər və fermerlər pambiqin istehsalını müasir səviyyədə təşkil etmək üçün böyük çətinliklər çəkirdilər. Kəndliləri bunda günahlandırmıq olmaz. Ancaq pambiqtəmizləmə zavodlarını özəlləşdirmiş, pambiqçılığı inkişaf etdirməyə söz vermiş özəl şirkətlərin fealiyyəti əlbətə ki, qənaətbəxş hesab oluna bilməz.

Daha dəqiq desəm, onların fealiyyəti en pis qiymətə layıqdır. Demək olar ki, onların yarıtmaz fealiyyəti nəticəsində Azərbaycanda pambiqçılıq məhvə doğru gedirdi, pambiq yetişdirən rayonlarda işsizlik geniş vüset alırdı. Özəl qurumlar bu vəzifənin öhdəsindən gələ bilmədilər, lazımı səviyyədə sərmaya qoymadılar, pambiqtəmizləmə zavodlarını səməralı işlədə bilmədilər və deye bilərəm ki, bu məsələyə bütövlükde çox biganə yanaşdırılar. Beləliklə, pambiqçılıqda çox böyük tənəzzül yaşandı. Əslində biz bu gelirli, bizim üçün ənənəvi olan əməktutumlu sahəni demək olar ki, itiridik. Bir rəqəmi deye bilərəm, 2015-ci ildə cəmi 18 min hektarda pambiq əkilmışdır və 35 min ton məhsul tədarük edilmişdir. Baxın, pambiqin tədarükü 1981-ci ildəki bir milyon tondan 35 min tona düşdü.

Bilirsiniz, biz bazar iqtisadiyati şəraitində yaşayırıq və bazar



“Artıq bir neçə icra başçısı vəzifədən çıxarıldı və səbəblərdən biri də o idi ki, onlar kasib vətəndaşlar üçün nəzərdə tutulan vəsaiti ora-bura xərcləyirdilər. O siyahılara ya öz qohumlarını yazdırıldılardı, ya da ki, ümumiyyətlə, o vəsait ünvana çatmadı. Belə siqnallar olub, onlar araşdırılır və daha da ciddi araşdırılacaq. İş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs eşitsin, bilsin, burada oturanlar və burada olmayanlar”

iqtisadiyyatının bütün təzahürəri Azərbaycanda vardır. Bir rəqəmi demək kifayətdir ki, bizim iqtisadiyyatımızın hazırda 85 faizi özəl sektorda formalaşır. Strateji dövlət müəssisələrindən başqa, bütün qalan müəssisələr özəl sektorda fealiyyət göstərir. Bazar iqtisadiyyatının qanunları diktə edir ki, bazar liberallaşın, iqtisadiyyatın dövlət müdaxiləsi minimum səviyyəyə endirilsin və bu iqtisadi məsələləri bazar münasibətləri tənzimləməlidir.

Ancaq biz həyatda görürük ki, bu mənzərə ilə heç də hər zaman üzəlşəmirik. Xüsusilə müstəqilliyi yeni qazanmış ölkələrdə dövlət müdaxiləsi zəruridir. Əgər dövlət siyaseti olmasayıd, bu gün biz bu uğurlara nail ola bilməzdik. Əgər dövlət energetika, nəqliyyat, infrastruktur, kənd təsərrüfatına dəstək, sənayenin inkişafı sahələrində öz ciddi addımlarını atmasayıd, öz siyasetini ortaya qoymasayıd, bu gün hənsi uğurlardan səhbət gedə bilərdi! İnfrastruktura özəl sektor pul qoya biləmi? Əlbətə ki, yox. Üzümçülüye, hənsi ki, fermer gəliri ən azı 7 il gözləməlidir, dövlət dəstəyi olmadan kimse vəsait qoya biləmi? Pambiqtəmizləmə zavodlarının yenidən qurulmasına dövlət dəstəyi olmadan kim vəsait qoyar? Biz indi pambiq tədarükü üçün ən müasir texnika alırıq, - Amerika istehsalı olan “John Deere” kombaynları, - 400-dən çox kombayn almışıq. Texnikanın alın-

masına bütövlükdə 500 milyon manatdan çox vəsait xərcləmişik. Hənsi özəl şirkət bunu öz üzərinə götürə bilər? Ona görə görənə ki, biz pambiqçılıq sahəsini də itiririk və bu, böyük problemlərə getirib çıxarar, mən dərhal göstəriş verdim, bu məsələ ilə özüm məşğul olmağa başladım. Gördüm ki, bu sahədə bazar iqtisadiyyatın principləri işləmir, çox ciddi tədbirlər planı tutuldu və 2017-2020-ci illəri əhatə edən Dövlət Programı qəbul olundu. Biz Dövlət Programı əsasında pambiqçılığı dörd il ərzində demək olar ki, dırçəltik və ən yüksək neticələrə çatdıq.

Beləliklə, dövlət dəstəyi nəticəsində son üç il ərzində 15 min 700 texnika almışdır. Qeyd etdiyim kimi, 400-dən çox pambiqyılan kombayn almışıq, onların da böyük əksəriyyəti Amerikanın ən qabaqcıl şirkəti olan “John Deere”ndən. Məhsuldardır və keyfiyyətə görə ən yüksək standartlara cavab verən kombaynlarıdır. Bu, bizə imkan verdi ki, pambiqin 87 faizini texnika ilə yığa bilək və əl əməyi aşağı düşdü. Ancaq bununla paralel olaraq, biz, əlbətə ki, pambiqçılığı əməktutumlu sahə kimi inkişaf etdirərkən, ilk növbədə, məşğulluqla bağlı olan problemləri diqqət mərkəzində saxlamışaq və buna nail olmuşuq.”

Prezident İlham Əliyev qeyd edib ki, pambiqla məşğul olan fermerlərə güzəştli kreditlər verilib. Pambiqtəmizləmə zavodlarında

təmir-bərpə, sazlama işləri aparılıb, eyni zamanda, Ucar rayonunda müasir texnologiya əsasında yeni pambiqtəmizləmə zavodu inşa edilib:

“2016-ci ildən pambiqin hər ki-loqramına görə istehsalçılara dövlət tərəfindən 10 qəpik subsidiya verilməye başlanılmışdır. 2015-ci ildə pambiqin satınalma qiyməti 41 qəpik, 2016-2017-ci illərdə 50 qəpik idise, 2018-ci ildən bu rəqəm 65 qəpiyə qaldırıldı və bu da çox həvəsləndirici amildir. Pestisidlər güzəştə verilməye başlanılmışdır. Hər hektara güzəştər 10 manatdan 50 manata qaldırıldı. Gübrelər üçün güzəştər isə 100 manatdan 150 manata qaldırıldı. Bütün bu addımlar dövlətin bu sahəye göstərdiyi diqqətin və önəmin təzahüründür. Təsadüfi deyil ki, nəticə də özünü qısa müddət ərzində bürüze verdi.

Əlbətə ki, pambiqçılığı inkişaf etdirərkən biz sosial amili də həmişə diqqət mərkəzində saxlamışıq. Çünkü qeyd etdiyim kimi, pambiqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Hazırda Azərbaycanda 20 rayonda pambiq əkilir və bu rayonlarda 200 minə yaxın insan işlərə cəlb edildi. Yəni, pambiqçılığın bir neçə istiqaməti var və hər istiqamət üzrə minlərlə, on minlərlə yeni iş yerləri yaradıldı. Təsəvvür edin ki, 20 rayonda 200 minə yaxın iş yerinin yaradılması nə deməkdir. İndi bizim rayonların əhalisi orta hesabla təqribən 100-

150 min, maksimum 200 min nəfər təşkil edir. Demək olar ki, hər rayonda orta hesabla 10 min insan ancaq pambiqçılıqla məşğul olur. Təbii ki, bu rayonlarda işsizlikə bağlı problemlər uğurla həll olunur. Eyni zamanda, bizim çox gözəl indikatorumuz var. Bildiyoñız kimi, sosial müdafiəni gücləndirmək üçün biz indi 40 minə yaxın ödənişli ictimai iş yeri yaratmışıq, dövlət tərəfindən maliyyələşir. İş tapa bilməyen vətəndaşlar bu ictimai iş yerlərində işlətəməyən olunurlar. İndi pambiq yetişdirən rayonlarda artıq bu işlərə de tələbat azalır. Çünkü insanlar gedib pambiqçılıqda daha böyük pul qazanırlar və beləliklə, öz maddi vəziyyətlərini yaxşılaşdırırlar.

Beləliklə, dörd il ərzində görülmüş kompleks tədbirlər nəticəsində biz pambiqçılığı dırçəltidik. Bəzi rəqəmləri getirməklə mən bu sözləri təsdiqləyəcəm. Beləliklə, 2015-ci ildə, - o ildə ki, artıq mən bu sahəni itirdiyimizi gördüm, - 18 min hektardan 35 min ton pambiq tədarük edilmişdir. Hər hektardan məhsuldarlıq 18,8 sentner idi. 2016-ci ildə artıq 51 min hektarda pambiq əkildi və 89 min ton pambiq tədarük edildi. Yəni, 2016-ci il bizim pambiqçılıqla ciddi məşğul olduğumuz birinci ildir, hektardan məhsuldarlıq 17 sentnerden bir qədər çox idi.

Ardı Səh. 4

20 dekabr 2019-cu il

"Biz Azərbaycanda pambıqcılığı dircəltmişik, bunu çox gəlirli sahəyə çevirmişik"

Prezident İlham Əliyevin yanında pambıqcılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib

Əvvəli Səh. 2

2017-ci ildə biz pambıq əkinin sahələrini kəskin artırıldı. Onu da bildirməliyim ki, sonra biz bəzi torpaqların düzgün seçilmədiyini görürük və o torpaq sahələrini azaltdıq. Ancaq əlbəttə ki, biz hər şeyi bəri başdan göra bilməzdik. Ona görə biz 2017-ci ildə 136 min hektarda pambıq əkdik və 207 min ton məhsul götürürdük. Hektardan məhsuldarlıq isə 15,2 sentnerə düşdü, çünki bəzi torpaqlar pambıqcılıq üçün yararsız idi. 2018-ci ildə artı əkin sahələri azalmağa başlamışdır və 132 min hektarda pambıq əkildi. Ancaq daha çox məhsul götürürdük, 233 min ton. Hektardan məhsuldarlıq artı və 17,6 sentnerə qalxdı. Bu il isə hesab edirəm ki, en optimal variant təsdiqlənərək, 100 min hektarda pambıq əkildi və 294 min ton məhsul götürüldü. Hektardan məhsuldarlıq 29,4 sentner olmuşdur. Yəni, bu, doğrudan da tarixi nailiyətdir.

Prezident İlham Əliyev qeyd edib ki, bu ilin doqquz ayında pambıqcılıq fermerlərə və şirkətlərə, ümumiyyətlə, Azərbaycana 111 milyon dollar gelir getirib:

"Yəni, 111 milyon dollar deyərində məhsul, o cümlədən 87 milyon dollarlıq mahlıc, 22,5 milyon dollarlıq pambıq ipliyi və 2 milyon dollarlıq pambıq yağı ixrac edilib. Eyni zamanda, pambıqcılıq sənayesinin tullantılarından heyvan yemi kimi də istifadə olunur. Bu rəqəmlər onu göstərir ki, biz hazırda mahlic ixrac edirik. Ancaq əsas vəzifə nəinki pambıq ipliyi, - bu, birinci hədəfdır, - əsas məsələ son məhsul ixrac etməkdir. Bunun üçün de bizim aidiyəti qurumlar, hökumət, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi pambıqcılığın sənaye sahəsinə təkan verə biləcək müəssisələri yaratmaq üçün gərək fəal işləsinlər, investorları cəlb etsinlər və güzəştli kreditlər versinlər.

Qeyd etdiyim kimi, bu il məhsuldarlıq çox yüksək olubdur - rekord həddə. Ancaq bunu bütün rayonlara aid etmək mümkün deyil. Ona görə indi gətirəcəyim rəqəmlər hər bir rayon rəhbərliyi üçün sıqnal olmalıdır. Çünki bu gün bu müşavirədə Prezident Administrasiyasının, mərkəzi icra orqanlarının nümayəndələri, iyirmi rayonun icra başçıları və şirkətlərin nümayəndələri iştirak edirlər. Beleliklə, bu il yeddi rayonda məhsuldarlıq 30 sentnerden yuxarı olubdur. Bunlar ardıcılıqla aşağıdakı rayonlardır: Tərtər - 34,8 sentner, Bərdə - 33,7 sentner, Salyan - 33,2 sentner, Neftçala - 31,6 sentner, Ağcabədi - 30,7 sentner, Saatlı - 30,4 sentner və Beyləqan - 30,3 sentner. Bu, onu göstərir ki, həm fermerlər, həm şirkətlər, həm de rayon rəhbərliyi bu işlərə çox məsuliyyətlə yanaşırlar və belə gözel nəticələr əldə edilibdir. Üç rayonda məhsuldarlıq 30 sentnerə yaxındır - Biləsuvar rayonu - 29,5 sentner, Sabirabad rayo-

n - 29,2 sentner və Ağdam rayonu - 28,2 sentner. Yeddi rayonda məhsuldarlıq 20 sentnerdən çoxdur və bu rayonlar nəticə çıxarmalıdır. Üç rayonda isə məhsuldarlıq 20 sentnerdən azdır. Bax, bu rayonlarda çox ciddi təhlil aparılmalıdır, nə üçün, bunun səbəbi nədir? Bunun səbəbi olmalıdır. Ucar - 19,3 sentner, Hacıqabul - 14,4 sentner, Ağsu - 9,9 sentner. Hacıqabul və Ağsu rayonlarının icra başçıları dəyişdirildi, yeni icra başçıları təyin edildi. Onlar bu işləri geniş təhlil etməlidirlər və sonra məlumat vermelidirlər ki, məhsuldarlıq nə üçün çox aşağı səviyyədədir.

Ucar Rayon icra Hakimiyətinin başçısı məlumat versin, hazırda məhsuldarlıq nə üçün aşağı səviyyəyədir?

Ucar Rayon icra Hakimiyətinin başçısı Mənsur Məmmədov: Cənab Prezident, ... Siz qeyd etdiyiniz kimi, pilot layihələr rayonda tətbiq olundu və növbəti illerdə daha yüksək məhsuldarlıq olacaq.

Prezident İlham Əliyev: Yox, növbəti illerde, əlbəttə, daha yüksək məhsuldarlıq olacaq. Mən bunu soruşuram, mən soruşuram, bu il nəye göra məhsuldarlıq aşağı səviyyəde olub. Bu barədə məlumat verin.

Mənsur Məmmədov: Cənab Prezident, bütün aqrotexniki tədbirlər görüldü. Ucar torpağının xüsusiyyəti bir qədər çətinlik yaratdı...məhsuldarlıq tam... pilot sahələrde yeni texnologiya ilə daha yüksək məhsul götürüldü və göstərir ki, gələcəkdə

Prezident İlham Əliyev: Buna fikir verin, bu, düzülməz bir rəqəmdir. Əyləşin. Özü de qonşu rayonlarda məhsuldarlıq yüksəkdir. Misal üçün, Yevlax rayonunda 26,4 sentner və digər qonşu rayonlarda məhsuldarlıq daha yüksəkdir.

Mən artıq qeyd etdim ki, pambıqcılıq çox əmək tutumlu sahədir. Bizim əsas vəzifələrimizdən biri vətəndaşları işlə təmin etməkdir və buna nail olurq. Eyni zamanda, bildirməliyim ki, bu il sosial sahəde görülmüş tədbirlər, aparılan islahatlar doğrudan vətəndaşların maddi vəziyyətini böyük dərəcədə yaxşılaşdırırdı. Bu, bir daha onu göstərir ki, bizim siyasetimiz təməlində Azərbaycan vətəndaşı dayanır. Bu il təşkil edilən və həyata keçirilən çox geniş sosial paket 4,2 milyon əhəalinə əhatə edib. Problemləi kreditlər öz həllini tapıbdır, özü de problemləi kreditlərlə bağlı olan məsələlər təkcə bizde mövcud deyil. Dezmək olar ki, postsovet məkanında bir çox ölkələrdə eyni problemlər mövcuddur. Ancaq biz bunu vətəndaşlar üçün ən səmərəli şəkilde və ən məqbul formada ədalətlı həll etdik. Devalvasiyadan sonra ağır vəziyyətə düşən vətəndaşların problemlərini biz həll etdik.

Müavinətlər artırıldı - bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırıldı. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faizdən çox artırıldı. Minimum pensiya-

nin alıcılıq qabiliyyəetine görə bu gün Azərbaycan MDB məkanında birinci yerdir. Bu, statistikadır. Əlbəttə, mən bunu demisəm, bir daha demək istəyirəm, çox istəyirəm ki, maaşlar və pensiyalar daha süretle artsın. Ancaq buna nail olmaq üçün gərək bizim iqtisadi imkanlarımız da genişlənsin. İqtisadi imkanları, o cümlədən hər bir sahəde işin səmərəli şəkilde qurulmasından asılıdır. Misal üçün, kənd təsərrüfatının bir çox sahəleri var və vaxtile o qədər de böyük fikir verilməyən sahələr indi dırçelir. Sənaye istehsalı sahəsində. Bu il qeyri-neft sənayemiz 14 faiz artıbdır. Şəffaflıq sayəsində bu il büdcəye vergi və gömrük orqanları tərəfindən planlaşdırıcı 1 milyard manat vəsait daxil olub. Ona görə bütün bu tədbirlər, islahatlar imkan verdi ki, biz bu böyük paketi həll edək. Bu, bir neçə milyard manata başa gəldi. Ancaq biz bunu etməliyik və edirik."

Prezident İlham Əliyev daha sonra qeyd edib ki, findiqçılıq da süretle inkişaf etdirilir, bağların sahəsi kəskin artırılır, 30 min hektardan indi təqribən 80 min hektara qatdırılır:

"Artıq biz findiq istehsalı və ixracı sahəsində dünyada üçüncü yere çıxmışq. Bu da çox gölərlər sahədir və əlbəttə, təzə salınan bağlar hələ bar vermir. Hesab edirəm ki, bir neçə ildən sonra findiqçılıq valyuta idxali baxımından kənd təsərrüfatının əsas sahələrindən birinə çəvriləcəkdir.

Əvvəli dövrlərdə mənim sədrliyimla çəltikçilik, sitrusçuluq, tütünçülük, çayçılıq üzrə müşavirələr keçirildi. Bu ənənəvi sahələr inkişaf edir. Biz sıqareti ixracınımlı məhsul kimi görürük. Bu il Sumqayıtda yeni sıqaret fabriki açıldı, Bakıdakı fabrik yenidən quruldu. Bir həm idxaldan asılılığı azaldıq, həm də böyük ixrac imkanı yaradıq. Yəni, bütün bu sahələr bizim üçün ənənəvi sahələrdir. Sadəcə olaraq, dövlət diqqəti azalanda bu sahələr məhvə doğru gedirdi, o cümlədən üzümçülük. İndi mən buna qeyd etdim, Ulu Önderin vaxtında 2 milyon ton üzüm istehsal olunurdu, onlarla şərab zavodu fəaliyyət göstərirdi. Hamısı sıradan çıxdı, məhv edildi. O zavodların materialları satıldı, yəni, böyük bir cinayət töredildi və demək olar ki, bu sahə itibat-batmışdır. Mən rəqəmlərə baxanda gördüm ki, bir neçə il bundan əvvəl cəmi 100 min ton üzüm istehsal olunurdu, yeni bağlar salınırdı. Çünki əl vermidir, gərek xərcləyəsən, 5-6 il gözləyəsən, məhsul götürərsən, sonra hara sataşan? Şərab zavodları yox, emal yox, ona görə üzümçülük batıb gedirdi. Bir də ki, əlbəttə, Ulu Önder Azərbaycandan gedəndən sonra burada rəhbərlik etmiş şəxsərə de bu cinayətin töredilməsində fəallıq göstərildilər, üzüm bağlarını qırıldılardı. Bu, böyük bir cinayətdir. Nə Ukraynada, nə Gürcüstanda, nə Moldovada, nə Ermənistanda bunlar olmadı. Ancaq burada, nəyə görə?

Çünki buraya Qorbaçov tərəfindən cəza kimi bir yaramaz adam göndərildi, onu da əsas məqsədi Azərbaycanı məhv etmək idi və bu naail olmağa çalışır. Ancaq Azərbaycan xalqı imkan vermedi və cinayət töredəndən sonra 1990-ci ildə buradan qaçırdı. Ondan sonrakı dördə - xüsusilə AXC-Müsəvat antımilli qruplaşma hakimiyətə geləndə onlar, ümumiyyətlə, başa düşmürdülər, anlamırdılar ki, kənd təsərrüfatının bir çox sahəleri var və vaxtile o qədər de böyük fikir verilməyən sahələr indi dırçelir. Sənaye istehsalı sahəsində. Bu il qeyri-neft sənayemiz 14 faiz artıbdır. Şəffaflıq sayəsində bu il büdcəye vergi və gömrük orqanları tərəfindən planlaşdırıcı 1 milyard manat vəsait daxil olub. Ona görə bütün bu tədbirlər, islahatlar imkan verdi ki, biz bu böyük paketi həll edək. Bu, bir neçə milyard manata başa gəldi. Ancaq biz bunu etməliyik və edirik."

Ancaq əlbəttə ki, biz əldə etdilmiş nailiyyətlərle kifayətlənə bilmərik. Hazırda kənd təsərrüfatı sahəsində çox ciddi islahatlar aparılır, şəffaflıqla, subsidiyalarla bağlı yeni mexanizmlər tətbiq edilir. Əvvəlki dövrlərdə həm merkezi, həm də yerli icra orqanları tərəfindən subsidiyalarla bağlı böyük pozuntular var idi. Buna son qoyulur və son qoyulmalıdır. Bu sahədə və bütün başqa sahələrde tam şəffaflıq olmalıdır, o cümlədən ödənişli ictimai iş yerlərinin yaradılması ilə bağlı. Artıq bir neçə icra başçısı vəzifədən çıxarıldı və səbəblərdən biri də o idi ki, onlar kasiba vətəndaşlar üçün nəzərdə tutulan vəsaiti ora-bura xərcləyirdilər. O siyahılara ya öz qohumlarını yazdırıldılardı, ya da ki, ümumiyyətlə, o vəsait ünvana çatmadı. Belə signallar olub, onlar araşdırılır və daha da ciddi araşdırılacaq. İş təkəcə inzibati cəza ilə məhdudlaşmayıacaq və bunu hər kəs eşitsin, bilsin, burada oturanlar və burada olmayanlar. Ona görə hər yerde şəffaflıq, dövlətə və xalqa, vətəndaşlara xidmet etmək əsas principlelərdir, o cümlədən sahibkarlar. Rahat yaşayırlar, heç kim onlara dəymir, əksinə, Prezident həmişə onları dəstəkləyir. Getsinlər camaata, kasiba el tutusunlar. Biz o insana kömək edirik ki, onun ehtiyacı var. Şamaxıda, Ağsuda, İsmayıllıda zəlzələ baş verdi. Biz neçə biganə qala bilərdik, vətəndaşlar qışda donusunlar? Ona görə biz dərhal vəsait ayırdıq, bütün qurumları səfərber etdik və 10 ay ərzində qış gələnə qədər onların evləri tikildi və təmir edildi. Bax, bu, bizim məsuliyyətimizdir, o insanların ki, doğrudan da ehtiyac içindərlər, o evləri özləri bərpa edə bilmezlər. İndi o evləri sığortalamaq üçün maarifləndirme işləri aparılmalıdır. Ancaq hansısa biznesmə, böyük mülklərə sahib olan varlı bir adama dövlət niyə kömək etməlidir? Qətiyyən elə şey ola bilmez və hər kəs nəticə çıxarsın."

Sonra Kənd Təsərrüfatı naziri İnam Kərimov, Tərtər Rayon icra Hakimiyətinin başçısı Müstəqim Məmmədov, "MKT İstehsalat Kommersiya" MMC-nin baş direktoru Rövşən Həsənov, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə, Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə, Bərdə Rayon icra Hakimiyətinin başçısı Vüdadi İsayev və Saatlı Rayon icra Hakimiyətinin başçısı Nazim İsmayılov məruza etdilər.

Müşavirəyə yekun vuran Prezident İlham Əliyev bu il pambıqcılıq sahəsində əldə edilən nəticələrin sevindirici olduğunu, pambıqcılığın gələri və əməktutumlu sahəyə çevrildiyini bildirib.

Ölkəmizdə keçirilən ağacəkmə aksiyası dünya mətbuatında əks-səda doğurub

Azərbaycanın Birinci vitse-prezidentinin təşəbbüsü ilə bir gündə 650 min ağacın ekilməsi ekoloji problemlərin həlli istiqamətində əhəmiyyətlidir



Olkəmizdə ekologyanın və ətraf mühitin mühafizəsi məsələlərinə hər zaman xüsusi diqqət göstərilir. Azərbaycanın zəngin flora və faunasının qorunması, ekoloji vəziyyətin dəha da yaxşılaşdırılması ilə bağlı Ulu Öndər Heydər Əliyevin əsasını qoymuşdur. Ənənə bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə yeni yaşlılıqların salınmasına və mövcud yaşlılıq sahələrinin qorunmasına xüsusi diqqət yetirən Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası böyük əhəmiyyət daşıyır. Müxtəlif sahələrdə - mədəniyyət, təhsil, xeyriyyəçilik, idman və digər sahələrdə çoxşaxəli fəaliyyət göstərən Mehriban xanım Əliyevanın istər milli, istərsə də dünya mədəni irsinin qorunması, təbliğ və inkişafı istiqamətində görüyü işlər təqdirəlayıqdır.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə reallaşdırılan layiheler milli-mənəvi ideallara, humanist, insanperver dəyərlərə sadıq gənc nəslin formalasdırılmasına, sivilizasiyalara rəsəd olunmasına, diaľoqun genişləndirilməsinə və beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsinə, Azərbaycanın dünyada daha yaxşı tanınmasına istiqamətləndib.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası ekoloji balansın berpası, təbii mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi baxımından, böyük mahiyyət daşıyır. Aksiya zamanı müxtəlif növ ağac tıngləri ekilib. Bu nəcib ağacəkmə aksiyası dünyadan bir çox xəber agentlikləri və mətbu organelarında geniş işıqlandırılıb. Yazılarda Azərbaycan Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevanın istirak etdiyi aksiyada Azərbaycan xalqının həmrəylik nümayiş etdirdiyi qeyd olunub. Bu, ekoloji aksiyanın dünyada baş verən iqlim dəyişikliyinin fəsədlərinin aradan qaldı-



rılması baxımından, mühüm rol oynadığı vurğulanır. Belə ki, Almaniyada çıxan "Berliner Press" naşirində Azərbaycanda 650 min ağacın ekilməsi üzrə aksiyanın keçirilməsi qeyd olunur. Yazida xüsusi vurğulanır ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilmiş bu aksiya təkcə Azərbaycanda deyil, bütün dünyada böyük əks-səda doğurub. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü həm bu günümüze, həm də gələcək nəsillərə xidmət edir. Ağacların böyük hissəsi magistral yolların kənarlarında ekilib.

Böyük şairin xatirəsinin əbədiləşdirilməsinə, dünyada tanıtılmasına, həmçinin, ekoloji mühitimizin sağlamlaşdırılmasına və yaşlılıqların daha da artırılması məqsədinə xidmət edən bu aksiya Ruminianın aparıcı "News 24 hours" xəber portalında yer alıb. Türkiyənin mətbu organeları, xəber portalları da bununla bağlı məqələlər yerləşdiriblər. Bir gündə 650 min ağacın ekilməsi təşəbbüsü təbətin yaşlılaşdırılması, ekolojiyanın təmizlənməsi baxımından, çox mühüm və vacib addım kimi dəyərləndirilir. Müasir dünyada planetimizin ekoloji böhran yaşadığını zamanda belə təşəbbüsle çıxış etmək və bunu reallaşdırmaq gələcək nəsillərə ekoloji təmiz və yaşlılıqlarla zəngin bir təbiet bəxş etməkdir.

Bir gündə 650 min ağacın ekilməsi yaşlılıqların artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına müsbət təsir göstərəcək. Ekoloji problemlərin həlli istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu təşəbbüsü təqdirəlayıq hal olaraq qiymətini alıb. Hər zaman nəcib təşəbbüsler müəllifi olan Mehriban xanım Əliyevanın növbəti təşəbbüsü ətraf mühitin qorunması və yaşlılıq zonalarının salınması baxımından, çox mühüm bir addımdır.

Nəzakət ƏLƏDDİNQIZI

Baş Nazir Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

Dekabrin 19-da Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın fəaliyyətlərinin nticəsində böyük enerji layihələrinin uğurla həyata keçirildiyi, qarşılıqlı investisiyaların ve ticarət dövriyyəsinin artdığı qeyd olunub, iqtisadi əlaqələrin da ha da genişləndirilməsi ilə bağlı məqamlara toxunulub. Söhbət zamanı əlaqələrin blokada şəraitində olan Naxçıvanın iqtisadiyyatına müsbət təsiri vurğulanıb və bu proseslərin gələcəkdə də davam edəcəyinə əminlik ifadə olunub, habelə ikitirəfli əməkdaşlığının digər perspektivləri müzakirə edilib.



"Bələdiyyə seçkiləri ilə əlaqədar 1000 məntəqədə veb-kamera quraşdırılıb"

Artıq neçənci seçkilərdir ki, veb-kamera praktikasından istifadə olunur. Azərbaycanda məntəqələrin təxminən 20 faizi qədəri, yəni, 1000 məntəqədə veb-kamera quraşdırılıb". SIA-nın verdiyi xəbərə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, veb-kamera qurulan məntəqələr xüsusi seçilir ki, Azərbaycanın bütün ərazisini əhatə etsin: "Veb-kameralara daxil olmaq isə çox sadədir. Heç bir icazə tələb olunmur. İstənilən vətəndaş MSK-nin rəsmi saytına daxil olmaqla 1000 məntəqədə səsvermə günü səsvermən gedisi izləye bilər".



MSK sədri xatırladı ki, Azərbaycanda dekabrin 23-də keçiriləcək bələdiyyə seçkilərində 13 siyasi partiya iştirak edəcək: "Həmin partiyadan olan müşahidəcilər də seçkinin gedisətini izləyə biləcək. Bundan əlavə, müşahidə aparmaq arzusunda vətəndaşlarımız da seçkini müşahidə edəcək. Veb-kameraların digər üstünlüyü isə ondan ibarətdir ki, seçkini izləmək üçün Azərbaycana gəlməyə ehtiyac yoxdur. Yer kürsəsinin harasında olmasından asılı olmayaq istənilən insan Azərbaycanda keçiriləcək seçkiləri izləye biləcək. Bu, demokratik ölkələrin seçki praktikasında da qəbul olunur. Həmçinin seçkiləri izləmək üçün 60 minə yaxın müşahidəçi var. Azərbaycanda seçkilərin şəffaf və azad keçirilməsinə bütün şərait yaradılıb".

Qəbul edilməsinə Ermənistanın mane olmağa cəhd göstərdiyi qətnamə BMT Baş Assambleyası tərəfindən təsdiq edilib



Li işlərinə qarışmamağın əhəmiyyəti qeyd edilir.

Ermənistan nümayəndə heyəti Xüsusi Komitenin məruzəsindən onun qane etməyən ifadənin çıxarılması və daha sonra üzv dövlətləri artıq Baş Assambleya qətnaməsinin mətininə dəyişikliklər etmək cəhdleri neticə verməyib. Müzakirələrin gedisində heç bir ölkə Ermənistanın təklifini dəstəkləməyib, Baş Assambleya tərəfindən qəbul edilmiş qətnamə isə BMT üzvü olan bütün dövlətlər tərəfindən, Ermənistan nümayəndə heyəti istisna olmaqla, təsdiq edilib.

Tətərləda ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ilin aprel-noyabr aylarında Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalını pisləyən, erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün şərait yaradılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 2008-ci ilin mart ayında BMT Baş Assambleyası beynəlxalq birliliyin Təhlükəsizlik Şurasının qətnamələrində ifadə edilmiş mövqeyini bir daha təsdiq edən 62/243 nömrəli qətnamə qəbul edib. BMT Təhlükəsizlik Şurasının həmin qətnamələri əsasında müxtəlif ölkələrin qanunverici orqanları və beynəlxalq təşkilatlar işgalçı erməni qüvvələrinin Azərbaycandan çıxarılmasını tələb edən onlarca digər qətnamə qəbul edilib.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "İşsizlikdən sigorta fondunun 2020-ci il bütçəsi haqqında" qanunu imzalayıb. Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Qanun layihəsinə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən sigorta fondunun 2020-ci il bütçəsinin gəlirləri və xərcləri 128 235 400 manat məbləğində proqnozlaşdırılıb.

Gələn il fondun gəlirləri işsizlikdən sigorta üzrə sigorta haqları 111 869 600 manat, bütçədən maliyyələşən təşkilatlar üzrə 17 834 800 manat, bütçədən maliyyələşən təşkilatlarda işleyənlər üzrə 17 834 800 manat, qeyri-bütçə sektorū üzrə 76 200 000 min manat və digər gəlirlərdən 30 000 manatlıq daxil olmalar hesabına təmin ediləcək. Qanun layihəsində fondun xərclərinin istiqamətləri də açıqlanıb. Belə ki, 2020-ci ilə fond tərəfindən işsizliyə görə sigorta ödənişləri 5 000 000 manat, peşə hazırlığı və əlavə təhsilin təşkilinə 5 000 000 manat, peşə yönümüne dair məsləhət xidmətlərinin göstərilməsinə 2 000 000 manat, əmək yarmarkaları və əmək birjalarının təşkilinə 500 000 manat, haqqı ödənilən ictmai işlərin təşkilinə 2 000 000 manat, özünüməşğulluq tədbirlərinin təşkilinə 63 735 400 manat, sigorta olunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sigorta edənlərlə birləşdirilməsinə 3 000 000 manat, peşə standartlarının hazırlanması 2 000 000 manat, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun yerli orqanlarının saxlanması xərclərinə 43 000 000 min manatın yönəldilməsi nəzərdə tutulur.

Bəs görəsən qanun layihəsindən irəli gələn məsələlər necə icra olunacaq, atılan addımların əhalinin rifahına nə kimi müsbət təsirləri olacaq?

Bütün təşkilatlarda işsizlikdən sigortaya köçürmələrin həyata keçirildiyini deyən iqtisadi ekspert Ruslan Atakişiyev bildirib ki, hər kəs aldığı əmək haqqıya görə, 0,5 faiz işsizliyin, 0,5 faiz isə müəssisənin hesabına köçürmələr edir.



sadçı ekspert Ruslan Atakişiyev bildirib ki, hər kəs aldığı əmək haqqıya görə, 0,5 faiz işsizliyin, 0,5 faiz isə müəssisənin hesabına köçürmələr edir.

İşsizlərin problemləri necə həll olunacaq?

Onun sözlərinə görə, fonda yıgilan vəsait müəyyən vaxtlarda işsiz vəziyyətinə düşən və ya iş tapmaqdə çətinlik çəkən insanların problemlərinin həll olunmasına yönəldilir: "Fondun xərclərinə nəzər yetirdikdə, orada 5 milyon manatın sərf işsiz olub, iş axtaranlarlaq təlim keçirilməsinə yönəldiyini görə bilərik. Fonddan müəyyən kəslərin işsizlik dövründə müaviniyyətlərə, eləcə də peşə yönümüne dair məsləhət xidmətlərinin göstərilməsinə 2 milyon manat ayrılb". Ekspert söyləyib ki, burada əsas mahiyyət işləyən bir kəsin sonradan işsizə çevriləməsi, yeni iş



sigorta fondunun funksiyası sadəcə işsiz qalanlara sigorta ödənişini həyata keçirmək deyil: "Burada peşə hazırlığı və əlavə təhsilin təşkili, özünüməşğulluq tədbirlərinin təşkili, əmək yarmarkalarının, əmək birjalarının təşkili və s. nəzərdə tutulur. Azərbaycanda özünüməşğulluq tədbirlərinin miqyası genişlənir və 2020-ci ildə 63 milyon manatdan çox vəsaitin bu məqsədə sərf olunacağı gözlənilir və bu da işsizlikdən sigorta fondun bütçəsinin əhəmiyyətli hissəsini təşkil edir. Özünüməşğulluq tədbirlərində məqsəd uzun müddətli dövrde daha dayanıqlı əsaslarla vətəndaş üçün məşğulluq imkanının yaradılmasıdır. Bu məqsədə ayrılan vəsaitlər sürətli artır. Özünüməşğulluq şəxsin müstəqil suretdə və yaxud dövletin dəstəyi ilə özünü işlə təmin etməsidir".

Beynəlxalq təcrübə nə deyir?

İşləmək istəməyənlərin bəhanələrinə son qoyan ADDİM



yeri axtarana qədər bacarıqlarının artırılması, eləcə də məktəbi bitirib peşə təhsilinə yönəldilməsində fonda ayrılan vəsaitdən istifadə etməkdir".

İş axtaranlar ayrılan maliyyədən necə yararlana bilər?

R. Atakişiyev qeyd edib ki, bütün xidmet sahələrində olduğu kimi, bu sahədə də elektronlaşmanın qurulması sui-istifadə hallarının qarşısını alacaq: "Bununla yanaşı, fonddan ayrılan vəsait yalnız iş axtaranı, iş tapmaqdə maraqlı olan insanlara yönəldiləcək. İşsizlər iki cür olur, passiv və aktiv. Passiv işçilər iş axtarmaqdə, işləməkdə meyilli olmurlar və bu, onlar üçün sadəcə bəhanədir. Fond iş axtaranlara müxtəlif təlim və kurslar vasitəsilə bacarıqlarının artırılması imkanları yaradır ki, bundan sonra həmin şəxslər öz əməyindən təklif kimi çıxış edə bilsin. Yox eger iş axtaranı öyrənmək, bacarığa yiyləlmək istəmir, sadəcə yüksək maaş almaq istəyirse, o zaman Fonddan ayrılan vəsait həmin şəxslərə şəmilib edilmir".

İşsizlik sigortasının həcmi?

İqtisadçı-ekspert Rəşad Həsənov qeyd edib ki, ölkəmizdə işsizlikdən sigorta fondu 2018-ci il yanvarın 1-dən fealiyyətə başlayıb: "Övvəlki dövrlərdə işsizliyə görə müavinen var idi və işsizlikdən sigorta fondu onu əvəzləşdirib. Burada qaydalar mövcuddur. Vətəndaş işsiz qaldığı halda maksimum 6 ay ərzində müəyyən nisbətdə, yəni ilkin dövrə əmək haqqının 50 faizi həcmində, sonra əmək haqqının 40 faizi həcmində, daha sonra isə əmək haqqının 30 faizi hə-

mində işsizlik sigortası təqdim edilir. Burada sigorta məbləği ilə vətəndaşın işdən çıxdığı vaxt aldığı əmək haqqı arasında əlaqə var. Yəni vətəndaş işlədiyi yerde son 1 ildə yüksək əmək haqqı alıbsa, bu zaman onun aldığı işsizlik sigortası da yüksək olur. Amma şəxs aşağı əmək haqqı ilə çalışıbsa, onun aldığı işsizlik sigortası da aşağı olur".


Əsas şərtlər

R. Həsənov söyləyib ki, işsizlik sigortası almaq üçün əsas şərtlərdən biri şəxsin işsiz olaraq məşğulluq orqanlarında qeydiyyatdan keçməsidir: "Şəxs qeydiyyatdan keçdiyindən sonra son 12 aylıq və bezi hallarda 3 ilik işsizlik stajı ilə bağlı məlumatları məşğulluq orqanına təqdim edir və bu zaman proses başlayır və sigorta ödənişi təyin edilir. Eyni zamanda, həmin şəxslərə bir sıra işlər, peşə qabiliyyətinin artırılması üçün təlimlərin keçirilməsi və yaxud da özünüməşğulluq tədbirlərinə cəlb olunması təklif edilir".

Fondun digər funksiyaları

Ekspert bildirib ki, dünya təcrübəsində olduğu kimi, Azərbaycanda da işsizlikdən

Sosioloq Əhməd Qəşəmoğlu vurğulayıb ki, işsizlikdən Sigorta Fondu yaradılması və dövlət bütçəsindən ayrılan vəsait ölkəmizdə həyata keçirilən sosial paketlərin davamıdır: "Belə bir Fondu olmasının ümumiyyətlə, sosialyönlü cəmiyyətlər üçün xarakterikdir. Dünyanın başqa ölkələrində də



bu məsələyə ciddi fikir verilir. Azərbaycanda sosial rifah hələ aşağı olan insanlara yardımçılarla bağlı kifayət qədər çoxlu maliyyə xərclərinə".

İşsizlərə sigorta ödənişlərinin edilməsi ilə bağlı bir sıra ölkələrin təcrübələrini böyük sosioloq söyləyib ki, Avropa ölkələrindən verilən müavinətlər işsizliyin səbəbləri əsasında müəyyən edilir: "Elə ölkələr var ki, onlarda 7 ay, elələri də var ki 1 il müddətində işsizlərə sigorta ödənişləri həyata keçirilir. Lakin bu müddət ərzində həm işsiz, həm də dövlət işsizin işlə təmin olunması üzərində çalışırlar. İşsizliyə görə müavinenin alan anlamalıdır ki, bu uzun müddət davam edə bilməz. İnsan iş axtarmaqdə daim əmək haqqı almaqdə maraqlı olmalıdır".

Nailə Məhərrəmova

Azərbaycan parlamentində təmsil olunan siyasi partiyaların rəhbərlərinin ATƏT DTİHB-nin missiyası ilə görüşü olub

Milli Məclisdə Azərbaycan parlamentində təmsil olunan siyasi partiyaların rəhbərləri ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Qiymətləndirilməsi Missiyasının (EQM) nümayəndə heyətinin görüşü olub. AZƏRTAC xəbər verir ki, əvvəlcə Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun baş seçki eksperti Aleksey Qromov bu görüş üçün yaradılan şəraitə görə minnətdarlıq edib. O, siyasi partiyaların seçki prosesində nə kimi çətinliklərlə qarşılaşdığını öyrənmək istədiklərini bildirib.

YAP icra katibinin müavini Siyavuş Novruzov Azərbaycanın iqtidai-siyasi həyatında mühüm rol oynayan hakim partiyanın seçkilərdə iştirakı barədə ətraflı məlumat verərək ötən seçkilərdə DTİHB-lə əməkdaşlığın faydalı olduğunu deyib. 20 ildən bəri ölkəmizdə prezident, parlament və bələdiyyə seçkilərinin gedisi tənzimləyen hazırlı Seçki Məcəlləsinin yetkin sənəd olduğunu, vaxtıla ATƏT-in selahiyətli nü-



mayəndəsinin iştirakı ilə hazırlanığı və zaman keçdikcə bu Məcəlləyə lazımi dəyişikliklər edildiyini diqqətə çatdırır.

Sonra görüşdə iştirak edən digər siyasi partiyaların rəhbərləri təssüratlarını bölüşübələr. Böyük Quruluş Partiyasının sədri Fazıl Mustafa, Ana Vətən Partiyasının sədri Fezail Ağamalı, Vətəndaş Həmrəyliy Partyasının təmsilçisi Fezail İbrahimli, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asım Molazada, Azərbaycan Demokratik Məarifçilik Partiyasının sədri Elşən Musayev çıxış edərək növbədənkeñar parlament seçkilərinə qoşulduqlarını bildiriblər. Missiya üzvlərinə seçki platformaları və seçki şəurları,

neçə dairədə nə qədər naməzəd irəli sürdükləri, seçki prosesində partiyanın maliyyə təminatının qaynaqları, təmsil etdikləri partiyanın parlamentdə neçə seçki mandat qazandığı, təbliğat və təşviqat kampaniyasını necə quracaqları və s. barədə ətraflı məlumat veriblər.

Çıxışlarda vurgulanıb ki, ölkəmizdə çox ciddi islahatlar gedir, siyasi sistemdə de islahat aparılması xalqın xeyrinədir, ölkədəki iqtidai-siyasi mühit azad və ədalətli seçkilərin keçirilməsi üçün münbit zəmin yaradıb. Azərbaycan qanunvericiliyi seçkide bütün vətəndaşlara və siyasi partiyalara bərabər həqiqi imkanlar verir. Partiya rəhbərləri missiyanın nəzərində Ermənistanın işğalçılıq siyaseti nəticəsində doğma yurdlarında seçki hüquqları pozulmuş və ev-eşiyindən didərgin düşmüs məcburi köçkünlərin seçkida iştirak edə bilmələri üçün Azərbaycan hökumətinin gördüyü tədbirləri de çatdırıblar.

Siyasetçilərin çıxışlarında vurgulanıb ki, hazırda Azərbaycanda demokratik və sabit seçki mühiti var. Seçkiye qoşulmayan bəzi partiyaların irəli sürdükləri iddialar əsaslıdır. Görüş maraqlı diskussiya şəraitində keçib.

Xoşbəxt Yusifzadənin 90 illik yubileyi qeyd olunacaq

Tanınmış neftçi-alim və geoloq, SOCAR-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin 90 illik yubileyi qeyd olunacaq. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev dekabrın 19-da "Xoşbəxt Yusifzadənin 90 illik yubileyini həsr olunmuş tədbirlər planı hazırlanıb həyata keçirəcək.

Qeyd edək ki, gələn ilin yanvarında tanınmış neftçi-alim və geoloq, SOCAR-in birinci vitse-prezidenti, iki dəfə respublika Dövlət Mükafatı və Heydər Əliyev Mükafatı laureati, akademik X.Yusifzadənin 90 yaşı tamam olur. X.Yusifzadə Xəzər dənizində genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla aparılmışında və onun zəngin potensialının üzə çıxarılması məsələsində xidmətlər göstərib, Azərbaycanın neft salnamesine parlaq səhifələr yazıb. Onun iştirakı və rəhbərliyi ilə 20-dən çox neft-qaz yatağı kəşf edilib, istismara verilib.

"Gürcüstan istehlak etdiyi təbii qazın 95 faizini Azərbaycandan alır"

Cari ildə Gürcüstanın daxili tələbatını ödəmək üçün təxminən 2,6 milyard kubmetr təbii qaz alınacaq. Bu həcmi 95 faizi Azərbaycanın pətinyən düşür. Bununla da deyə bilərik ki, Azərbaycan ölkəmizin əsas təbii qaz tədarükçüsü olaraq qalır." Bu sözleri Gürcüstanın İqtisadiyyat və Davamlı İnkışaf naziri Natia Turnava jurnalistlər müsahibəsində deyib. Ölkəsinin Rusiyadan təbii qaz alması məsələsinə toxunan nazir bildirib: "Gürcüstan bu ilin sonuna qədər Rusiyanın "Gazprom" şirkətindən 160 milyon kubmetr təbii qaz alacaq. Bu da ümumi istehlakın təxminən 5 faizini təşkil edir".



"ASAN xidmət"ə 35 milyonuncu müraciət qeydə alınıb

ASAN xidmət"ə 35 milyonuncu vətəndaş müraciəti qeydə alınıb. AZƏRTAC xəbər verir ki, həmin müraciət 5 sayılı Bakı "ASAN xidmət" mərkəzinə Ziya İslamov və Leyla İslamova tərəfindən edilib. Onlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən nikahın qeydə alınması xidmətindən yararlanıblar. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülfət Mehdiyev İslamovlar ailəsini bu münasibətlə teşəkkürnamə və simvolik hədiyyələrlə mukafatlaşdırıb. Hazırda ölkədə 16 "ASAN xidmət" mərkəzi mövcuddur. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki və Şamaxıdadır. Bundan başqa, regionlarda 10 Səyyar "ASAN xidmət" avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir. Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 "ASAN Komunal" mərkəzi fəaliyyətdədir.



Sağlam qida, sağlam hayatı, sağlam millət, sağlam gələcək, sağlam cəmiyyət uğrunda

Resurs" Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin əsas fəaliyyət istiqamətlərindən biri də əməkdaşlıqla işlədi. Ümummilli Lider Heydər Əliyevin milli dəyərlərimizle bağlı söylədiyi bu sözlər hər bir Azərbaycanlı üçün örnek olmalıdır: "Bizim həmimizin bir vətəni var - bu, Azərbaycan dövlətidir". Azərbaycanlı hər yerde yaşaya bilər, ancaq azərbaycanlı olduğunu, dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlibi daim doğma. Azərbaycanla bir vurmalıdır. Tehsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyeləndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsəlesi mühüm yer tutmalıdır. Məhs bizim de ilk tədbirimiz bununla başlamasının əsas sebəbi Ulu Önderimizin dediyi kimi mənəvi dəyərlərimizi təbliğ etməklə xalqımızın mənəvi dəyərləri əsasında tərbiyeləndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etməkdir.



Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq milli mənəvi dəyərlər sistemi məlikdir. Bu milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və inqəsənətimizdir. Apardığımız araşdırılardan və bir çox tarixi mənbələrdən görüruk ki, dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tənənə Azərbaycan xalqı yaşadığı və təbliğ etdiyi beşeri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur. Uzun illər aparılan tədqiqatlar zamanı aydın olmuşdur ki, qədim köklərə malik Azərbaycan əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub saxlaya bilmişdir. Azərbaycanın milli dəyərləri orta əsrlərdə formalşmış və göründüyü kimi, o vaxtdan bəri çox az dəyişmişdir. Azərbaycanlıların çox vaxt türk-islam dəyərləri adlandırılaraq qaydaları toplusunun özəyi orta əsrlərdəki türk hərbi-feodal şərəf kodeksinin təsiri altında formalşmışdır. Bu kodeks haqqında məlumatı "Dədə Qorqud" (XI əsr) və "Koroğlu" (XVI əsr) kimi türk dastanlarından almaq olar. Qədim dövrlərdə "Dədə Qorqud", "Manas", "Alpamış", "Koroğlu" dastanları, xalqımıza mənşəbələr olan dahi şairlərimiz, yazıçılarımız - Nizami, Yunus Əmrə, Əlişir Nəvai, Füzuli, Nəsimi, Məhəmmədqulu, Abay və digərləri tariximizi, mənəvi dəyərlərimizi eks etdirən, bizi dünyada tənənə olməz əsərlər yaratmışlar və bunlar nəsillərdən-nəsillərə xalqlarımızı özünəməxsus milli-mənəvi dəyərlər o cümlədən, ümumbeşəri dəyərlər əsasında tərbiyə etmiş, hazırlanmış, vətənpərvərlik, Vətənə sədaqət hissələrini daim gücləndirmişdir.

Azərbaycan milli mətbəxinin tarixi də xalqımızın tarixi qədəm və zəngindir. Bir sıra tarixi mənbələrdə qeyd olunur ki, hələ neolit dövründə bugda, arpa və çəltik əkib-becərən yerli əhalilər ondan müxtəlif qida məhsulları hazırlayırdı. Tunc dövründə maldarlığın inkişafı, qədim mətbəximizi müxtəlif süd məhsullarının köməyi ilə bir qədər də zənginləşdirdi. Məddi mədəniyyətimizin əsas hissələrindən olan mətbəximiz, mətbəx mədəniyyətəmizi, onun tarixini, felsefəsini, süfrə psixologiyasını, gigiyenasını, estetikasını özündə birləşdirir.

Yuxarıda qeyd etdiyimiz kimi bu mövzunun daima aktuallığını nəzərə alaraq "Resurs" Analitik İnformasiya Mərkəzi İctimai Birliyi əsas fəaliyyət istiqamətlərindən biri kimi bu sahəyə xüsusi diqqətlə yanaşaraq ilk tədbirləri məhs bu mövzuya aid olan "SAĞLAM QIDA, SAĞLAM HƏYAT, SAĞLAM MİLLƏT, SAĞLAM GƏLƏCƏK" ŞÜARI ilə "MİLLİ MƏTBƏXİMİZİN ZƏNGİNLİYİ TARİXİMİZDİR" adlı geniş tədbir keçirdi. Qədim Şəki şəhərində keçirilən tədbirdə xalqımızın bir sıra ziyanları, QHT və KİV rəhbərləri, nümayəndələri eləcə də ictimaiyətindən digər nümayəndələri iştirak etdi.

SAĞLAM İNSAN, SAĞLAM VƏTƏNDƏŞ, SAĞLAM DÜŞUNCƏ, SAĞLAM CƏMIYYƏT. Milli təhlükəsizlik konsepsiyasının əsas prioritətlərindən biridir.

Azərbaycan xalqının milli dəyərlərinin qorunması dünya qlobalizasiya mühitində dünya mədəniyyətinə bəxş etdiyi çox sayılı mənəvi dəyərlər və milli mədəniyyət nümunələri Azərbaycanın bütün bölgələrində olduğu kimi qədim tarixi olan Şəkida də kifayət qədərdir. Bunlardan biri cari ilin iyunun 7-də "Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" adlı nominasiya UNESCO-nun ümumdünya irs siyahısına daxil edilmişdir.

Hər bir millətin fiziki sağlamlığı, mənəvi və əqli sağlamlığı onun qəbul etdiyi qidalarda mətbəxi ilə çox bağlıdır. Milli təhlükəsizlik konsepsiyasının çox vacib elementlərindən biri də təsadüfi deyil ki, qida təhlükəsizliyiyle bağlıdır.

"Resurs" Analitik İnformasiya Mərkəzi İctimai Birliyi milli mənəvi dəyərlərimiz təbliği ilə bağlı təbliğatını davam etdirərək növbəti tədbirinə Azərbaycanımızın qədim dilbər güləşlərindən biri olan Lənkəran şəhərində keçirəcək.

Azər Əlşərəfov,
"Resurs" Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin
Mətbuat xidmətinin rəhbəri

2020-ci ilin bütçəsi vətəndaşların sosial rifahına nə vəd edir?

“2020-ci ilin dövlət bütçəsi nailiyyətini əvvəlki illərdən alıb. Belə ki, illər bundan öncə bütün dünya qlobal iqtisadi böhranda çırpinarkən, ölkəmizdə bu problemin çox az və təsirsiz ödüştüyünün şahidi olduq”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyaset komitəsinin üzvü Jale Əliyeva deyib.

O bildirib ki, bu illər ərzində Azərbaycan bütçəsi nəinki azaldı, tam ekinci hər ötən il artım tempi daha da davam etdi. Deputat söyləyib ki, 2020-ci ilin dövlət bütçəsin digər illərin bütçəsi kimi yenə də öz sosialyönlülüyü, əhalinin, vətəndaşların bütün təbəqələrini xıtab etmek imkanları ile sevildi: “Hər kə bilir ki, bu günlərdə Prezident İlham Əliyev tərəfindən təsdiqlənən 2020-ci ilin bütçəsinin 40 faizi dən çoxunu məhz sosial xərclərə, sosialyönlü layihələrin həyata keçirilməsinə yönəlib. Bu əhalinin sosial rifah halının, vətəndaşlarımızın daha yaxşı həyat şəraiti ilə təmin olunması, stabil, firavan ölkədə yaşaması deməkdir”.

2020-ci ilin dövlət bütçəsində növbəti il üçün ölkədə tətbiqi nəzərdə tutulan icbari tibbi, işsizlikdən siğorta,



özünəməşğulluğun təmin edilməsi ilə bağlı çox əhəmiyyətli müddəaların olduğunu deyən J.Əliyeva qeyd edib ki, bu istiqamətlər üzrə dövlət bütçəsinin əhəmiyyətli dərəcədə vəsaitin artırılması nəzərdə tutulub: “Bütün bunlar bir daha dövlətin vətəndaşın yanında olması, onların problemləri ilə yaxından məşğul olması və həlli istiqamətində eməli addımlar atması deməkdir”.

Komite üzvü vurğulayıb ki, 2020-ci ilin bütçəsindən önce 2019-cu il dönya ölkələrinin tarixində Azərbaycanda inqilabi sosial sahəde islahatlar ilə kimi daxil oldu: “Bu ilin ilk günündə Prezident İlham Əliyev tərəfindən ard-arda imzalanan müxtəlif sərəncam, fərman

və qərarlar, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən mühüm layihələr birmənalı olaraq hər bir vətəndaşa xıtab etdi. Bu gün elə bir ailə yoxdur ki, ilin evvəlindən atılan addımlardan kənarda qalsın. Əhalinin bütün təbəqələrinin maaşı, təqaüd, pensiya, məvaciblərinin artırılması, xüsusi de həssas təbəqə hesab olunan mühərabə əlləri, şəhid ailələrinə böyük yardımçılar göstərilmesi, onlar üçün fərdi evlərin, çoxmərtəbeli mənzillərin inşa edilməsi, orta aylıq əmək haqqının, kreditlərin başlaşdırılması və digərləri çox mühüm layihələrdir. Bu layihələrin ardınca güclü Azərbaycan dayanır”.

Nailə Məhərrəmova

Hansı kənd təsərrüfatı məhsulları siğorta olunacaq?

Nazirlər Kabinetinə aqrar siğortanın təsir dairəsinə düşən məhsullarla bağlı Qərar imzalayıb. Bu ilin iyundan aqrar siğorta ilə bağlı Qanun qəbul edilib. Avqustda isə Prezident İlham Əliyevin Fərmanı ilə Aqrar Siğorta Fondu yaradılıb və 2020-ci il üçün fonda dövlət bütçəsindən 5 milyon manat ayrılib.

Kənd Təsərrüfatı Nazirliyinin ictimaliyetlə eləqələr və informasiya təminatı şöbəsindən AZERTAC-a bildirilib ki, bəyənəlxalq təcrübə də nəzərə alınaraq bu prosesin mərhələli həyata keçirilməsi məqsədəyən hesab olunur. Digər tərəfdən, ilk defə tətbiq olunduğu üçün ölkəmizin aqrar siğorta sahəsində tariflərin hesablanması üzrə metodologiya, siğorta riskləri və zərerlərinin qiymətləndirilmesi təcrübəsi yetəri seviyyədə olmadığı üçün bu işi mərhələli həyata keçirmək qərara alınıb.

Bəs ilkin mərhələdə hansı kənd təsərrüfatı məhsulları siğorta olunacaq? Nazirlər Kabinetinin Qərarı bu suala cavab verir.

Bitkiçilik sahəsində - ərzaq təhlükəsizliyinin gücləndiriləməsi, ölkədə bitki yağıları sənayesinin xammal təminatının id-




xal mənbələrindən asılılığının azaldılması, şəker çuqunduru sahəsinin inkişafının dəstəklənməsi məqsədilə: büğda, arpa, qarğıdalı, kartof, şəker çuqunduru.

İdxalın əvez edilməsi və ixrac potensialının gücləndiriləməsi məqsədilə: portakal, limon, naringi, çay, tütün, çelik, üzüm, findiq, pambıq.

Heyvandarlıq sahəsində - məhsuldarlıq və istehsal göstəricilərinin yüksəldilməsi məqsədilə: 1-7 yaşadək südülk ineklər və camışlar Suda yetişdirilən məhsullar üzrə: akvakulturalın inkişafını stimullaşdırmaq, balıq məhsulları ilə təminatda yerli istehsalın xüsusi çəkisini artırmaq məqsədilə ilkin mərhələdə balıqların siğortası təmin ediləcək.

Bu məhsulların siğortasında Aqrar Siğorta Fondu da iştirak edəcək və riskin 50 faizini öz üzərinə götürəcək. Qeyd edilən məhsulların Aqrar Siğorta Fondu ilə özəl siğorta şirkətləri tərəfindən birgə siğortalanması investisiya risklərini azaldacaq, fermerlərin himayəsini gücləndirəcək, istehsalı genişləndirmək üçün şəraitini təmin edəcək, məşğulluğa müsbət təsir göstərəcək, sadalanan məhsulların istehsalında artırma səbəb olacaq, bazarda qiymətlərin sabitləşməsinə təsir edəcək, ərzaq təhlükəsizliyin töhfə verəcək və siğorta bazarını gücləndirəcək.



Azərbaycanın Seçki Məcəlləsi azad, ədalətli və şəffaf seçimlərin keçirilməsinə tam imkan verir

müraciət ediblər. Parlamentin müvafiq qərarının Azərbaycan Konstitusiyasına uyğunluğu Konstitusiya Məhkəməsində yoxlanılıb. Daha sonra ölkə Prezidenti Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 4 dekabr tarixli qərarını nəzərə alaraq, beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və parlamente seçimlərin 2020-ci il fevralın 9-na təyin olunması barədə Sərəncam imzalayıb.

Əli Hüseynli ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bü-

rosu (DTHİB) ilə eməkdaşlıq elaqələrimizdən söz açıb, bu gün Azərbaycanda professional seçki administrasiyasının mövcud olduğunu diqqətə çatdırıb. O, EQM təmsilcilerinin nəzərinə çatdırıb ki, hazırkı Seçki Məcəlləsi ölkədə azad, ədalətli və şəffaf seçimlər keçirilməsinə tam imkan verir.

Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun baş seçki eksperti Aleksey Qromov Bakıya

səfərin məramını açıqladıqdan sonra Milli Məclisin komitə sədri Əli Hüseynli və komitənin üzvü, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev seçki prosesi və qanunvericiliklə bağlı qonaqları məraqlandıran bütün suallara aydınlıq götürblər. Görüşdə DTİHB-in seçki eksperti Radivoje Qrujiç, ATƏT PA-nın program və inzibati məsələlər üzrə məsul əməkdaşı Tim Knobjau iştirak ediblər.

Nazir: “2003-cü ildən indiyədək Azərbaycanda 3300-dək yeni məktəb binası tikilib”

Təhsil müəssisələrinin maddi-texniki bazasının müasirleşdirilməsi, yeni məktəb binalarının tikintisi və əsaslı təmir edilməsi ölkə rəhbərliyinin hər zaman diqqət mərkəzindədir. Azərbaycan Prezidentinin sərəncamlarına, eyni zamanda, Dövlət İnvestisiya Proqramına əsasən Təhsil Nazirliyinin sıfırı ilə təkcə 2019-cu ildə Azərbaycanda 84 yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Bu məktəblərin əksəriyyəti yeni tədris ilinin başlangıcında müəllim və şagirdlərin ixtiyarına verilib. Digərləri də programda nəzərdə tutulan şərtlərə uyğun olaraq dekabrın sonuna dek istifadəyə verilir. AZERTAC-in bölgə müxbiri xəber verir ki, bu barədə Təhsil naziri Ceyhun Bayramov Şəki şəhərindəki 11 sayılı tam orta məktəbin yeni binasının açılış mərasimində jurnalistlərə müsahibəsində məlumat verib.



Ceyhun Bayramov deyib ki, təhsil müəssisələrinin maddi-texniki bazasının müasirleşdirilməsi sahəsində görülən işlər barədə danışarkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahədə xidmətlərini xüsusi qeyd etmək lazımdır. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən bu onurlarla yeni məktəb binasının tikintisi və əsaslı təmiri işləri aparılıb. Təhsil naziri bildirib ki, ümumilikdə, 2003-cü ilən indiyədək, 2019-cu il de daxil olmaqla, Azərbaycanda 3300-dək yeni məktəb binası tikilib və ya əsaslı təmir edilib. Regionların, həmçinin Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına əsasən ölkənin təhsil ocaqlarının müasirleşdirilməsi istiqamətində tədbirlər növbəti illərdə də davam etdiriləcək.

Ermənistanda qəzet redaksiyasına basqın olunub



Gecə naməlum şəxslər “Joxovurd” qəzeti redaksiyasına giriblər. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumatda istinadən xəber verir ki, bu barədə neşrin müxbiri Naira Ovannisan aysor.am-a açıqlamasında deyib. Onun sözlərinə görə, gecə naməlum şəxslər “Joxovurd” qəzeti redaksiyasına soxulublar və bütün redaksiyanı alt-üst ediblər.

168.am saytı isə xatırladır ki, “Joxovurd” gündəlik qəzetiin baş redaktoru Knar Manukyan bu yaxınlarda 1 mart hadisəsində bəzi vəzifəli şəxslərin ifadələrinin dərc edilməsi ilə əlaqədar cinayət işində dindirilmək üçün çağırılmışdı. Xüsusi istintaq xidməti jurnalistdən məlumat mənbəyini açıqlamasını tələb edir. Əldə olunan məlumatə görə, bir jurnalistin telefon danışlığını və danışlığının təfərruatları dinlənilib. Göründüyü kimi, naməlum şəxslərin “Joxovurd” qəzeti redaksiyasına soxulması heç də təsadüfi deyil və çox güman ki, bu məhz 1 mart hadisəsində bəzi vəzifəli şəxslərin ifadələrinin dərc edilməsi ilə bağlı cinayət işi ilə əlaqədardır. Daha dəqiq desək, “Joxovurd” qəzeti redaksiyasının alt-üst edilməsi heç şübhəsiz ki, 1 mart hadisəsinin araşdırılması ilə bağlıdır.

İnam Hacıyev

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhtəşəm nailiyyətlərə imza atır

Milli Məclisin deputati Malik Həsənovun yap.org.az-a müsahibəsi

- Malik müəllim, bildiyimiz kimi, hər bir ölkənin inkişafının əsasında iqtisadi tərəqqi dayanır. Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən səsial-iqtisadi inkişaf strategiyasının əsas səciyyəvi xüsusiyyətləri nədən ibarətdir?

Ümumiyyətlə, Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoymuş və Prezidentimiz cənab İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun uğurla davam etdirilən səsial-iqtisadi inkişaf strategiyasının bu gün başlıca məqsədi müasir çağırışları fonda Azərbaycanın davamlı inkişafını təmin etməkdir. Bilirsiniz ki, hər bir inkişafın əsasında iqtisadi tərəqqi dayanır. Son 16 ildə Heydər Əliyev siyasetini uğurla davam etdirən cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən neft gəlirlərindən səmərəli istifadə etməklə ölkədə iqtisadiyyatın şaxələndirilməsinə nail olmağı, ağırlıq mərkəzini tədriceən neftdən kənar sahələrə yönəltməyi və beləliklə də, iqtisadi artımın qeyri-neft sektorunun hesabına baş verməsini qarşıya mühüm vəzifə kimi qoyaraq bu strateji hədəfə çatmaq üçün mühüm qərarlar qəbul edib.

Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində son 16 ildə Azərbaycanın bütün dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyəti inkişaf modeli formalaşıb. Həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan ötən müddətde ölkənin iqtisadi müstəqiliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Ölkədə müasir çağırışlarla səsləşən, kreativ yanaşmalara geniş meydan verən sərbəst bazar iqtisadiyyatına transformasiya prosesi uğurla yekunlaşdı. Ötən dövrdə neft gəlirləri hesabına ölkənin maliyyə imkanlarının genişlənməsi fonunda aktiv şəkildə əsas kapitala kifayət qədər iri-həcmli investisiyalar yönəldilib. Həyata keçirilən məqsədönlü siyaset sayəsində ölkəmiz səsial və iqtisadi infrastruktur quruluşunda, özlə sektorun inkişafında, sənayeleşmədə, agrar sektorun istehsal və ixrac imkanlarının genişləndirilməsində, makroiqisadi sabitliyin təmin olunmasında, əhalinin rifah halının yaxşılaşmasına diqqətləyiq uğurlara imza atıb.

Cənubi Qafqaz iqtisadiyyatının 70 faizdən çoxunu özündə birləşdirən Azərbaycan regionda mühüm siyasi və iqtisadi əməkdaşlıq platformlarının yaradılmasının əsas təşəbbüskarı rolunda çıxış edir. Respublikamızın fəal iştirakı ilə həyata keçirilən enerji, infrastruktur və digər layihələr bütövlükdə regionun inkişafında mühüm rol oynayır. Artıq Azərbaycan



Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr veren nüfuzlu bir ölkəyə çevrilib. Azərbaycanın feal təşəbbüsler irəli sürdüyü və hər cür dəstək verdiyi enerji layihələri ölkəmiz region və Avropa İttifaqı məkanı üçün önemini artırın faktorlar qismində çıxış edir.

Ümumiyyətlə, çox doğru olaraq Azərbaycan iqtisadiyyatı inkişafının şaxələndirilməsinə nail olmayı, ağırlıq mərkəzini tədriceən neftdən kənar sahələrə yönəltməyi və beləliklə də, iqtisadi artımın qeyri-neft sektorunun hesabına baş verməsini qarşıya mühüm vəzifə kimi qoymaq bu strateji hədəfə çatmaq üçün mühüm qərarlar qəbul edib.

Bütövlükdə isə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhtəşəm nailiyyətlərə imza atır.

- Hazırda ölkəmizdə yeni şəraitə uyğun olaraq həyata keçirilən islahatlari necə qiymətləndirirsınız?

- Bu gün qlobal məkanda yaranan çağırışlara uyğun yeni iqtisadi inkişaf hədflərinin müyyənleşdirilməsi dünya ölkələri üçün son dərəcə aktual məsələyə çevrilib. Bununla belə, yeni iqtisadi şəraitdə ölkəmiz inkişafə istiqamətlənib. Bu baxımdan Azərbaycanda Prezident İlham Əliyevin yaranan yeni çağırışlara və ölkənin real illərinə uyğun qəbul etdiyi mühüm qərarlar, imzaladığı müvafiq Fərman və sərəncamlara əsasən milli iqtisadiyyatımızın ayri-ayrı sahələri üzrə aparılan isla-

hatlar böyük aktuallıq daşıyır.

Biz yuxarıda son 16 ildə ölkə iqtisadiyyatının dinamik inkişafından, o cümlədən də qeyri-neft sektorunun davamlı şəkildə dəstəklənməsindən bəhs etdik. Təkçə son beş ildə ümumi daxili məhsulun tərkibində qeyri-neft sektorunun xüsusi çəkisi xeyli dərəcədə yüksəlib, ölkə üzrə bu sektorundan ixracın həcmi issə əhəmiyyətli dərəcədə artıb.

Azərbaycanda zamanında qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində saxlanılması və bu sahədə nəzəreçarpacaq uğurların qazanılması inddi global çətinliklər şəraitində ölkənin inkişafa istiqamətlənməsini şərtləndirən əsas amillərdən biri qismində çıxış edir. Məhz neftdən kənar iqtisadiyyatın inkişafının neticəsidir ki, ölkəmizdə qlobal kataklizmlerin təsiri nisbətən az hiss olunur və başlanan islahatlar sayesində ölkə iqtisadiyyatının mənfi qlobal təsirlərə müqavimət gücү artır. Yeni şəraitdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında başlanan islahatlar yaxın perspektivdə ölkə iqtisadiyyatının neft amilindən əsilişinə tamam aradan qaldırılmışa hesablanıb. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, aparılan islahatlar konseptual xarakter daşımaqla konkret hədflərə istiqamətlənib.

Yeni dövrün tələbinə uyğun olaraq hazırda ölkəmizdə ixracın təsviqi sistemi işe salınıb. Prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracının təsviqi ile bağlı verdiyi qərarlarla əsasən Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının ixracının təsviqi istiqamətində vacib tədbirlər həyata keçirilir. Bilirsiniz ki, xarici ölkələrə ixrac missiyaları, xarici bazarların araşdırılması, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təsviqi davam edir.

Bundan eləvə, ölkəmizdə biznes mühitinin daha da optimallaşdırılması istiqamətində qətiyyətli addımlar atılır. Belə ki, Prezident İlham Əliyev ölkədə biznes mühitinin yaxşılaşdırılmasına, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına, onların hüquqlarının daha dolğun şəkildə qorunmasına hesablanan bir sıra sənədlər imzalayıb. Eləcə də, yeni şəraitdə ölkədə vergi bazasının genişləndirilməsi yolu ilə sahibkarların vergi yükünün azaldılması, gömrük daxiləlmalarının sadələşdirilməsi, şəffaflığın artırılması istiqamətində görülen ciddi tədbirlər də iqtisadi aktivliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Respublikada əmək idarəetmənin təmin olunması məqsədilə institutional islahatlar aparılır.

- Bu gün ölkəmizin regionları da dinamik inkişaf edir. Bu proses ölkəmizin ümumi inkişafına hansı töhfələr verir?

- 2004-cü ildə start verilən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla reallaşdırılması sayesinde bölgələrin də tarazlı şəkildə inkişaf etməsi və iqtisadi güc amilinə çevriləsi ölkənin potensialının artmasına güclü impuls verib. 2004-2019-cu illər ərzində Azərbaycanda böyük iqtisadi artım müşahidə edilib ki, bu da bütün dünya üzrə ən yüksək göstəricilərindən.

Hazırda Azərbaycanda qeyri-neft sənayesinin potensialının gücləndirilməsinə, innovasiyat-tumlu istehsalatların yaradılmasına, regional sənaye quruculuğuna böyük önəm verilir. Respublikamızda dövlət başçısının siyasi iradəsinə uyğun olaraq müəyyənləşdirilən iqtisadiyyatın neftdən kənar sahələrinin inkişafı strategiyasında həmçinin kənd təsərrüfatında intensiv metodlardan istifadə etməklə yüksək məhsuldarlıq nail olunması, respublikada güclü aqrar-sənaye komplekslərinin yaradılması əsas hədəflərdən biri kimi nəzərdə tutulub. Bu da təsadüfi deyil. Azərbaycan kənd təsərrüfatının geniş inkişaf perspektivlərinə malik olan ölkədir.

Son illərdə görülmüş tədbirlər sayesində bir sıra pozisiyalar üzrə daxili ərazidən təminatının surətli istehsal hesabına ödənilməsi böyük nailiyyətdir. Hazırda aqrar sektorda istehsal və ixrac imkanlarının artırılması məqsədilə bir səra mühüm tədbirlər həyata keçirilir. Ayrı-ayrı bölgələrdə texniki bitkilərin becərilməsinə, o cümlədən pambıqçılığın, tütüncülüğün, barmaqlığın inkişafına həm güclü siyasi dəstək verilir, həm də fermerlər hərtərəflə maddi kömək göstərilir.

Həyata keçirilən bu və ya digər islahatlar yeni şəraitdə ölkəmiz üçün böyük inkişaf perspektivləri və edir. Şübə yoxdur ki, islahatların, başlanılmış böyük işlərin nəticələri gələcək illərdə dərəcədə özünü göstərəcək.

- Malik müəllim, Azərbaycan beynəlxalq müstəvədə də nüfuzlu dövlət kimi qəbul olunur. Bu barədə nə deyə bilərsiniz?

- Əlamətdar haldır ki, Azərbaycanın elədə etdiyi uğurlu inkişaf göstəriciləri nüfuzlu beynəlxalq reytinq agentlilikləri tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Azərbaycanın elədə etdiyi uğurlar beynəlxalq reytinq agentliliklərinin hesabatlarında da əks olunur. Bilirsiniz ki, ABŞ-in "U. S. News & World Report" jurnalı 2019-cu ildə döyünün ən güclü ölkələrin reytinq sıyahısını açıqlayıb. Reytinq ABŞ-in ən nüfuzlu siyasi nəşrlərinin birinin saytında dərc edilib. Siyahi Pensilvaniya Universitetinin "BAV Group and Wharton School" qrupunun analitikləri tərəfindən tərtib edilib.

Siyahi tərtib edilən zaman ölü-

kələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairesi, dünyada liderliyi, həbələ beynəlxalq teşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillər nəzərə alınıb. Siyahida Azərbaycan 45-ci yerdə qərarlaşdır. Ölkəmiz cari ilə əldə etdiyi uğurlara görə bir neçə Avropanın ölkəsini - Xorvatiya, Çexiya, Latviya, Ruminiya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geride qoyub.

Bütövlükdə, Azərbaycanın müsbət beynəlxalq imici var, ölkəmizin nailiyyətləri beynəlxalq seviyyədə yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi ölkəmizin uğurlu inkişafı danılmaz həqiqətdir: "Bütün mötəbər beynəlxalq qurumlar bunu qeyd edir. Ölkəmizin çox gözəl beynəlxalq imici vardır. Təkçə oktyabr-noyabr aylarında ölkəmizdə baş vermiş hadisələr, keçirilmiş mötəbər tədbirlər onu göstərir ki, Azərbaycanın beynəlxalq nüfuzu nə qədər yüksəkdir və nə qədər beynəlxalq dəstək göstərilir. Türk-dilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü yüksək səviyyədə keçirildi və Azərbaycan Türk-dilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərinə götürmüştür. Qoşulmama Hərəkatının Zirvə Görüşü yüksək səviyyədə keçirildi və 120 ölkənin dəstəyi ilə biz bu təşkilata sədr seçilmək və üç il ərzində sədrlik edəcəyik. Dünya dini liderlərinin Zirvə Görüşü Azərbaycanda keçirilib və 70 ölkədən gəlmis nümayəndələrin hər biri qeyd edirdi ki, Azərbaycan bu sahədə dünyada aparıcı rol oynayır".

Ötən illərdə həyata keçirilən iqtisadi islahatlara paralel olaraq makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı sürətlənib, sahibkarlığa dövlət dəstəyi gücləndirilir, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb, əhalinin sosial rifahı daha da yaxşılaşdır. Son 16 ilin göstəriciləri bu real illərin bariz nümunəsidir. Belə ki, 2004-cü ildə etibarən bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərden biri 3 dəfədən çox olmaqla məhz Azərbaycanda qeydə alınır. Rəqabətqabiliyyətliyinə görə Azərbaycan iqtisadiyyatı MDB məkanında birinci yere yüksəlib. İqtisadiyyatın genişlənməsinə paralel olaraq ölkəmizin maliyyə təminatı da güclənir. Son 16 ildə respublikamıza daxili və xarici mənbələrdən 260 milyard dollardan çox investisiya yönəldilib. Eyni zamanda, respublikamızın valyuta ehtiyatları da artır. Azərbaycan öz vəsaitlərinə böyük qənaətlə yanaşır. Bir tərəfdən uğurlu iqtisadi inkişaf sayesində qazanılan vəsaitlər qarşısında duran məsələlərin həllinə, quruculuq-abadlıq işlərinə və bu kimi digər məqsədlər yönəldilir, əhmənin ölkənin gələcəyi üçün güclü maliyyə təminatları yaradılır.

20 dekabr 2019-cu il

“Xalq üçün” devizi ilə təbliğat-təşviqat kampaniyası uğurla davam edir

MASALLI

Dekabrin 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Masallı rayon şöbəsi seçicilərlə görüşlərini uğurla davam etdirir. Bu silsilədən növbəti görüş YAP Masallı rayon təşkilatı-



nın inzibati binasında keçirilib. Görüşü YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq, demokratik sivil ölkə olan Azərbaycanda bələdiyyələrin xüsusi rolundan danışıb. Seyfəddin Əliyev qeyd edib ki, bələdiyyələrin ölkəmizdə formalşaması xalqımızın Ümummülli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin siyasi kursunu uğurla həyata keçirən Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu siyaset neticəsində, ölkəmizdə yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin fəaliyyətinin genişlənməsi və inkişafı üçün münbət şərait yaranıb: “Hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki programlarında əsas götürən Yeni Azərbaycan Partiyası “Xalq üçün” şüarı ile bələdiyyə seçkilərində iştirak edir. İnanırıq ki, ölkə vətəndaşları 23 dekabr bələdiyyə seçkilərində fəal iştirak edəcək, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”. Görüşdə çıxış edən Qardaş Fətullayev, Əflatun Qurbanov və başqları ölkəmizdə gedən dinamik inkişaf və tərəqqi, vətəndaşa göstərilən diqqət və qayğı üçün ölkə başçısına minnətdar olduqlarını, bu siyaseti ürkədən dəstəklədiklərini və seçkilərdə iştirak edərək, YAP-in namizədlərinə səs verəcəklərini bildiriblər.

SAMUX

Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatında 23 dekabr bələdiyyə seçkiləri ilə bağlı “Qadın seçicilərlə” mövzusunda deyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov rəyonda 21 bələdiyyənin fəaliyyət göstərdiyini, üç bələdiyyə sədrinin isə qadın olduğunu və həmin bələdiyyələrde xeyli sayıda qadın üzvlərin çalışdığını diqqətə çatdıraraq, qeyd edib ki, qadının problemini qadınlar daha yaxşı bilir: “Təcrübə isə göstərir ki, sosial problemlərin əksəriyyəti qadınlarla bağlı olan problemlərdir. Buna görə də, yerli özünüidarəetmə orqanlarında qadınlara etimad göstəriləməsi həm de həmin ərazidə yaşayan qadınlar üçün yeni bir ümidi yola biler. Qadınların ictimai-siyasi proseslərə cəlb olunması üçün bələdiyyə seçkiləri böyük fürsətdir”.

Görüşdə YAP Samux rayon təşkilatının qadınlar şurasının sədri Kəmale Xəlilova çıxış edərək, qeyd edib ki, qanun qarşısında kişi və qadın bərabər olsa da, qadınlar daha çox icraedici orqanlarda çalışmağa üstünlük verir, idarəetmədə isə, daha çox kişilər yer alır. Ancaq əvvəlki illərə nisbətən,



həm parlament, həm de bələdiyyə seçkilərində qadınların fəallığının artığının şahidi ola bilərik. Görüşdə Aidə Memmedova -Samux şəhər 2 sayılı tam orta məktəbin müəllimi, Ağca Atai -Samux şəhər 1 sayılı uşaq bağçasının direktoru, Mahire Məmmədova- Qarayeri qəsəbə 1 sayılı uşaq bağçasının direktoru, Sevil Vəkilova - İnstitut tam orta məktəbinin müəllimi və Nurane Həsənova-Heydər Əliyev Mərkəzinin direktoru çıxış edərək, vurğuladılar ki, dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkiləri ölkəmizin həyatında mühüm və əhəmiyyətli bir hadisə olacaqdır. Seçkilərin yüksək səviyyədə keçirilməsi üçün hər birimiz fəal olmalı və öhdəmizə düşən vəzifəni layiqince yerinə yetirməliyik.

DAŞKƏSƏN

Daşkəsən şəhərində gənc seçicilərlə görüş keçirilib. Görüşdə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanlı Yolçuyev, rayon Gençlər və İdman İdarəsinin rəisi Samir Həsənov, YAP Daşkəsən rayon təşkilatı gənclər birliyinin



sədri Kənan Bayramov, YAP rayon təşkilatı qadınlar şurasının sədri Rəna Aslanova, 100 sayılı Şəmkir-Daşkəsən Seçki Dairəsi, Daire Seçki Komissiyasının katibi Eldar Hüseynov və İ.Nəsimi adına 1 sayılı tam orta məktəbin direktoru Sevil Ələsgərova iştirak ediblər. Görüşdə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanlı Yolçuyev çıxış edərək, seçiciləri fəal olmağa və səsvermə günü seçki məntəqələrinə gələrək, YAP-in namizədlərinə səs verməyə dəvət edib: “Seçiciləri YAP-in namizədlərinə səs verməyə çağırıram. Çünkü Yeni Azərbaycan Partiyası dünənin və bu günün partiyası olduğu kimi, Azərbaycanın firavan gələcəyinin, ölkəmizin rıfahının və inkişafının təminatçısı olan partiyadır”.

XACMAZ

YAP Xaçmaz rayon təşkilatı 23 dekabr 2019-cu il tarixdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təşviqat kampaniyası davam edir. Xudat şəhəri seçiciləri ilə görüş keçirilib. Görüşdə YAP Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev məlumat verib. Ölkəmizdə həyata keçirilən uğurlu siyasetin nəticəsi olaraq, ölkəmizin bugünkü inkişafı və gələcək hədəfləri haqqında seçiciləri məlumatlandırıb. Tədbirdə seçicilərdən Elxan Məhərrəmov, Fərid Mu-



sayev, Elmira Bağırova, Esmira Mehdiyeva və başqları çıxış edərək, bələdiyyə seçkilərində daha fəal iştirak edəcəklərini bildirməkla, partiyanın qələbəsini təmin etməyə çalışacaqlarını bildiriblər.

ASTARA

23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Suparibağ kəndində seçicilərlə görüş keçirib.



Görüşdə çıxış edən YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov bələdiyyələrin fəaliyyəti ilə bağlı məlumat verib və seçkilərin təbliğat kampaniyasının uğurla davam etdirildiyini söyləyib. F.Əhmədov, Azərbaycanda öten dövr ərzində, bələdiyyə institutunun formalşadığını və tekmilləşdiriyini bildirib.

“Xalq üçün” devizi ilə təbliğat-təşviqat kampaniyası uğurla davam edir

Əvvəli Səh. 10

Təşkilat sədri qarşidan gələn bələdiyyə seçkilərində gənclərin və qadın namizədlərin say çoxluğunu iş prosesi nə müsbət təsir göstərəcəyinə əminliyini bildirib. YAP-in ya-



rəndigə vaxtdan bütün seçkilərdə qələbə qazandığını deyən F.Əhmədov qarşidan gələn bələdiyyə seçkilərində də inamlı qələbə qazanacağını söyləyib. O, dekabrın 23-də seçiciləri partiyamızın namizədlərinə səs verməyə çağırıb.

Tədbirdə digər çıxış edənlər Nazərin Məmmədova, Aydın Məcidov və Hüsnüyə Əliyeva seçiciləri 23 dekabrda fəal olmağa və seçki məntəqələrinə gedərək, YAP-in namizədlərinə səs verməyə çağırıblar.

OĞUZ

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatında təbliğat-təşviqat kampaniyası çərçivəsində ilk dəfə səs verəcək gənclər görüş keçirilib.



diyi diqqət və qayğıdan söz açıb.

Tədbirdə Oğuz rayon seçki qərargahı təbliğat qrupunun üzvü, rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov çıxış edərək, Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi layihələrə, eləcə də, dövlətimizin beynəlxalq münasibətlərinə diqqət çəkib və ölkənin inkişafında gənclərin də üzərinə böyük vəzifələrin düşdüyüünü bildirib.

Görüşdə çıxış edən ilk dəfə səs verəcək gənclər 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində fealliq nümayiş etdirərək, Yeni Azərbaycan Partiyasının namizədlərinə yekdillikle səs verəcəklərini qeyd ediblər.

AĞDAS

Ağdaş rayonunda uğurla davam edən təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşlər rayonun Pirəzə, Abad və Kotavan kəndlərində keçirilib.



Görüşləri Yeni Azərbaycan Partiyasının Bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi İsa Eminov açaraq, qarşidan gələn bələdiyyə seçkilərindən, bu seçkilərlə əlaqədar görülmüş işlərdən danışıb, seçiciləri Yeni Azərbaycan Partiyasının Seçki Programı ile tanış edib. Dövlətimizin yerli özünüdərətme orqanı olan bələdiyyələrə olan yüksək diqqət və qayğıından, eləcə də, gələcəkdə bələdiyyələrin qarşısında duran vəzifələrdən bəhs edən İsa Eminov Ağdaş rayonunda rayon sakinlərinin Yeni Azərbaycan Partiyasına, partyanın Sədri, ölkə Prezidenti İlham Əliyevi inamının çox güclü olduğunu bildirib. Qeyd edib ki, ağıdaşlılar bu inamı keçirilən bütün seçkilərdə nümayiş etdiriblər. Zəngin seçki təcrübəsinə malik olan rayonumuzda bütün seçki proseslərində hər zaman yüksək seçici feallığı nümayiş olunmuş, növbəti bələdiyyə seçkisində də seçicilərimiz fəal iştirak edəcəyini və ölkəmizin inkişafının davamlı olması üçün Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini əminliklə bəyan edib.

Çıxış edən seçicilər son illərdə ölkəmizdə, eləcə də Ağdaşda gedən sürətli tikinti-quruculuq işlərinin, həyata keçirilən irimiqyaslı layihələrin ölkə Prezidenti İlham Əliyevin adıyla bağlı olduğunu və bütün bunların hər bir vətəndaşın gözü qabağında baş verdiyini bildiriblər. 23 dekabr 2019-cu il tarixində keçiriləcək bələdiyyə seçkilərində YAP tərəfindən ən layiqli namizədlərin irəli süründüyü qeyd edən çıxışçılar vurğulayıblar ki, bələdiyyə seçkisində fəal iştirak edəcəklər.

ZAQATALA

23 dekabr 2019-cu ildə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilati təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Yuxarı Tala kənd seçiciləri ilə növbəti görüş keçirib.



Görüşdə çıxış edən YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov partyanın seçkilərə hazırlığının çox yüksək səviyyədə olduğunu söyləyərək, görülen işlərin yekunda müsbət nəticələnəcəyinə əminliyini bildirib. O, qeyd edib ki, rayon ictimaiyyəti daim dövlətimizin tələyülkü məsələlərində xalqımızla həmşəilik nümayiş etdirib.

YAP Zaqatala rayon seçki qərargahının üzvləri Namidə Süleymanova və Famil Rəhimov, ötən dövr ərzində, bələdiyyələrin fealiyyətinə nəzər salaraq, qeyd ediblər ki, bu sahədə kifayət qədər irəliliyişlər nail olunub. Bələdiyyələr, bu dövr ərzində, ölkəmizin sosial-iqtisadi inkişaf prosesində yaxından iştirak edərək, quruculuq-abadlıq sahələrinin müxtəlif istiqamətlərində işlər görmüşlər. Bələdiyyə idarəciyi sahəsində kifayət qədər irəliliyişlər baş vermiş və müəyyən uğurlar əldə edilmişdir. Çıxışçılar yeni seçiləcək namizədləri əhalinin problemləri ilə yaxından tanış olmağa çağıraraq, eyni zamanda, seçiciləri onların problemlərini həll edə biləcək namizədlərə səs verməyə çağırıb.

Seçicilər öz çıxışlarında, əvvəlki seçkilərdə olduğu kimi, dekabrın 23-de keçiriləcək bələdiyyə seçkilərində də yüksək fealliq nümayiş etdirmeklə, Yeni Azərbaycan Partiyasının namizədlərinin seçkilərdə qələbələrinin təmin edilməsi və onun namizədlərini dəstəkləyəcəklərini bildiriblər.

ZƏRDAB

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Şixbağı kəndində Şixbağı, Kəndəbil, Ağabağı, Şəftəhal, Aşağı Seyidlər və Nəzərəlli kəndlərindən olan seçicilərlə görüş keçirib.



Görüşü YAP-in Mərkəzi Seçki Qərargahının Zərdab rayon şöbəsinin sədri Pervin Mahmudova açaraq, seçkilərə bir neçə gün qaldığını, seçkilərlə bağlı təbliğat-təşviqat işlərinin yüksək səviyyədə aparıldığını, seçkilərin həmişə olduğunu kimi, bu dəfə də demokratiya və mütəşəkkilik şəraitində keçiriləcəyini bildirib.

Ardı Səh. 12

Görüşü YAP Oğuz rayon təşkilatı gənclər birliyinin sədri Elşən Alcanov 23 dekabr tarixində baş tutacaq bələdiyyə seçkiləri haqqında məlumat verib. E.Alcanov Azərbaycanın davamlı inkişaf mərhələsi yaşadığını, insanların sosial rifah halının gündən-günə yaxşılaşdığını və bütün bunların Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünləmiş siyasetin neticəsi olduğunu qeyd edib. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasetin ölkə başçısı İlham Əliyev tərəfindən müasir dövrün tələbləri çərçivəsində davam etdirildiyini vurğulayan E.Alcanov dövlətin bu gün gənclərə göstər-

20 dekabr 2019-cu il

“Xalq üçün” devizi ilə təbliğat-təşviqat kampaniyası uğurla davam edir

Əvvəli Səh. 11

P.Mahmudova partyanın qarşısından gələn bələdiyyə seçkilərində gənc və qadın namizədlərin say çoxluğunun iş prosesinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib. YAP-



in yarandığı vaxtdan bütün seçkilərdə qələbə qazandığını deyən P.Mahmudova partyanın qarşısından gələn bələdiyyə seçkilərində də inamlı qələbə qazanacağına əminliyini qeyd edib. O, bütün namizədlərə uğurla arzulayıb.

Təbliğat-təşviqat qrupunun üzvləri Cəvahir Məmmədova, Mübariz Umarov, Dərya Əhmədova çıxışlarında Yeni Azərbaycan Partiyasının müasir Azərbaycan dövlətinin qurulmasında, xalqın rifahının ildən-ilə yüksəlməsində və ümummilli inkişafımızda əvəzolunmaz xidmətlərindən danışıblar. Bildirilib ki, ümumxalq dəstəyi və etimadı qazanan hakim partiya 23 dekabr bələdiyyə seçkilərinə “Xalq üçün” devizi ilə gedir. Həmişə olduğu kimi, bu bələdiyyə seçkilərində də xalqımız YAP tərəfindən irəli sürürlən namizədlərini dəstəkləyəcək və partiyamız növbəti möhtəşəm uğurunu qazanacaq.

GƏNCƏ

23 dekabr 2019-cu il tarixdə ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasına yüksək feallılıqla başlayan YAP Gəncə şəhər təşkilatının fəal gəncləri “XALQ ÜÇÜN!” təşviqat aksiyası keçirib.



Xoş əhval-ruhiyyə ilə aksiyaya qoşulan gənclər şəhərin baş meydanında, park və küçələrində, çoxmərtəbeli binaların həyətlərində YAP Mərkəzi Seçki Qərargahı tərəfindən hazırlanmış, YAP tərəfindən irəli sürürlənən namizədlərin seçki programını, seçkiqabağı platformasını əks etdirən bukletləri və digər təbliğat-təşviqat materiallarını seçkilərə paylayıblar.

Gənclər, həmçinin, bukletlə tanış olan şəhər sakinlərinə son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ələ etdiyi nailiyyətlərdən, qazanılan uğurlardan bəhs edib, onları 23 dekabrdə keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırı-

rıblar.

Bukletlər və digər təbliğat-təşviqat materialları ilə yaxın-dan tanış olan seçicilər qarşısından gələn bələdiyyə seçkilərində dünənin, bu günün və parlaq geleceyimizin partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.

QUBA

YAP Quba rayon təşkilatında ilk defə səs verəcək gənclər və partiya fealları ilə görüş keçirilib.

Görüşdə YAP Quba rayon təşkilatının sədri Yusif Abidov çıxış edərək, qeyd edib ki, YAP Quba rayon təşkilatı partiyanın yaradıcısı Ümummilli Liderimiz Heydər Əliyevin ide-yalarının təbliğ edilməsi istiqamətində ölkəmizdə uğurla hə-yata keçirilən ictimai-siyasi proseslərdə yaxından iştirak edir. Rayon təşkilatının sədri gənclərin partiya sıralarına qe-



bulundan, Yeni Azərbaycan Partiyasının seçkidəki rolundan və seçkilərin məhiyyətindən və gənclərin seçkidə feallıq nümayiş etdirməsindən danışıb. Daha sonra Y. Abidov qeyd edib ki, bu gün radikal müxalifət saytlarında həqiqəti əks etdirməyən və böhtən xarakterli yazılar dərc olunur. Gənclərimizi bununla əlaqədar sosial şəbəkələrdə daha da fəal olmağa və yerindəcə həqiqəti əks etdirməyən, böhtən xarakterli yazınlara tutarlı, savadlı və etik normalara uyğun cavablar verməyə çağırıb.

AĞDAM

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatında bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində səhiyyə işçiləri ilə görüş keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının əməkdaşı Tofiq Cəfərov bələdiyyələrin fealiyyəti ilə bağlı məlumat verib. Yeni Azərbaycan Partiyası tərəfindən la-yıqli namizədlərin irəli sürüldüyünü qeyd edərək, onların hər birinin seçicilərin etimadlarını qazanacaqlarına əminliyini vurğulayıb. O bildirib ki, namizədlərin böyük əksəriyyətini qadınlar və gənclər təşkil edir. Bu da, ölkə rəhbərliyinin qadınlara və gənclərə xüsusi qayğılarından xəber verir.

Sona çıxış edən Ağdam rayon Mərkəzi Poliklinikasının baş həkimi Bəhrəm Qurbanov Azərbaycanda, öten dövr ərzində, bələdiyyə institutunun formalasdığını və tək-milləşdiyini deyib. B.Qurbanov qarşısından gələn bələdiyyə seçkilərində gənclərin və xanım namizədlərin say çoxluğunu iş prosesinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib. YAP-in yarandığı vaxtdan bütün seçkilərdə qələbə qazandığını bildirən B.Qurbanov partiyamızın qarşısından gələn bələdiyyə seçkilərində də inamlı qələbə qazanacağına əmin olduğunu söyləyib. O, bütün namizədlərə uğurlar arzulayıb.

SURAXANI

YAP Suraxani rayon təşkilatında bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.

Görüşdə çıxış edən YAP Suraxani rayon təşkilatının



aparət rəhbəri Salman Əbdüləlov, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfin-dən uğurla davam etdirilən gənclər siyasetindən danışarq, qeyd edib ki, bu gün gənclərə böyük etimad göstərilir. Bildirilib ki, hər bir müasir demokratik dövlətin siyasi həyatında müstəsnə əhəmiyyət kəsb edən seçkilərdə ilk defə iştirak etmək və öz siyasi iradəsinə nümayiş etdirmək imkanı eldə etmək hər bir gəncin həyatında unudulmaz tarixi hadisədir: “Gənclər siyaseti dövlət siyasetinin prioritet istiqamətlərin-dən biridir. Məhz bu yüksək diqqətin nəticəsidir ki, bu gün ölkəmizdə baş verən bütün ictimai-siyasi proseslərdə gənclərin rülu artır, yüksək potensiallı Azərbaycan gəncləri cəmiyyət həyatımızın bütün sahələrində, idarəetmə strukturlarının bütün pillelərində layiqincə təmsil olunur və adekvat işlər görürler”.

Qaraçuxur bələdiyyə üzvlüyüne namizədliyi irəli sürürlənən Əvəz Mirzəyev ölkəmizdə bələdiyyə institutunun for-malaşması, inkişafı, başlıca məqsədləri və fəaliyyət me-xanizmləri haqqında gənclərə ətraflı məlumat verərək bildirib ki, yerli özünüidarəetmə institutu olan bələdiyyələrə keçirilən seçkilər ictimai-siyasi fəaliyyətde maraqlı olan və bacarığını, ideyalarını nümayiş etdirmək istəyən gənclərimiz üçün əvəzolunmaz fırsatdır. Ə.Mirzəyev bələdiyyə, onun funksiyası, maliyyə mənbələri, icra mexanizmi, bələdiyyələrin əhali ilə ali hakimiyət orqanları arasında körpü rolunu oynaması haqqında geniş və ətraflı məlumat verib.

Daha sonra çıxış edən seçki məsələləri üzrə ekspert Ramiz Həsənli seçki prosesi, keçirilmə qaydaları, səsvermə zamanı qarşıya çıxan məsələlər, seçki bülletenində istifa-de qaydaları haqqında dolğun və ətraflı məlumat verib.

**RƏFIQƏ HÜSEYNNOVA
ZÜMRÜD BAYRAMOVA
NƏZAKƏT ƏLƏDDİNQIZI
RÖVŞƏN RƏSULOV**

Əli Kərimlinin trolları bu dəfə İqbal Ağazadəni hədəfə aldılar

AXCP sədri və ətrafi boykot qərarına dəstək göstərməyən müxalifətçi namizədləri təhqir etdirir

AXCP sədri Əli Kərimlinin parlament seçkilərini "boykot" etməsi ilə yanaşı, seçkilərə gedəcək müxalifət təmsilçilərini də hədəfə alması, artıq onun gündəlik peşəsinə çevrilib. Daha dəqiq desək, partiyasının və "Milli Şura"nın namizəd tapa bilməməsi, ümumiyyətlə, heç bir siyasi uğur qazanmağı reallığını dərk edən cəbhəçi sədr gündəmdə qalmaq üçün müxtəlif üsullardan istifadə edir. Məsələn, onun seçkilərə qatılmaq qərarını vermiş müxalifət partiyaları təmsilçilərini hədəfə alması ilə yanaşı, müstəqil şəkildə seçkilərə gedəcək müxalifönlü şəxslərdən öz dividiend üçün istifadə etməsi də bəlli olub. Buna misal olaraq, Bəxtiyar Hacıyevi göstərmək olar. Məlum olub ki, B.Hacıyev namizədiyi irali sürməklə, birbaşa AXCP sədrinin sifarişlərini həyata keçirir.

Gültəkin Hacıbəyli Arif Hacılını quldur adlandırıb, İsa Qəmbər, İlqar Məmmədov da hədəfə düşüb

Yaxud bir müddət əvvəl, AXCP sədrinin birbaşa təlimati əsasında "Milli Şura"nın koordinasiya mərkəzinin üzvü Gültəkin Hacıbəyli Müsavat başqanı Arif Hacılını quldur adlandırmışdı. O cümlədən, "MSDM" in sədri İsa Qəmbər, "REAL" partiyasının sədri İlqar Məmmədov da Kərimlinin söyübü, ittiham və təhqir maşınının təkerləri altında qaldılar. Bu məsələdə Gültəkin Hacıbəyli ilə yanaşı, "Milli Şura"nın digər üzvləri - Tofiq Yaqublu, Sevinc Osmanqızı, Qənimət Zahid də can-fəsanlıq göstəriblər.

Trollar iş başında...

Daha bir maraqdoğurucu məsələ Əli Kərimlinin növbəti dəfə "Ümid" partiyasının sədri İqbal Ağazadəni hədəfinə almaq cəhdidir. Belə ki, AXCP sədrinin yaxın ətrafin-

dan hesab olunan Nicat Abdullazadə "Facebook" səhifəsində status paylaşmaqla, "Ümid" partiyasının sədri İqbal Ağazadəni elə salib və ona istehzali münasibət sərgiliyib. O yazılb: "Adam açıq-açıqına deyr ki, ölkə prezidentinin siyasətini cəmiyyətə ən pis təqdim edən siz olsunuz. Yeni məni seçin, görün, necə oyun çıxarıram. İqbal bəy, qadası, seqilmənidiniz da. Hətta MM-də səsləndirdiyiniz fikirlər belə göstərişə iciti-maiyyətə təqdim edildi. Siz camaatı avam yerinə qoymusunuz? Bu mandat nə şirinmiş, illahil?

P.S. İqbal Agazadəni qınamaq istəməz-



dim. Çünkü son üç prezident seçkilərində namizəd kimi iştirak edib və hər üçündə də ilham Əliyevi ilk təbrik edənlərdən olub. Vallah, qəriba-qəriba hadisələr baş vermekdədir.

Mehz həmin statusdan sonra rəylər yaran Əli Kərimli trolları i. Ağazadəni təhqir atəşinə tutaraq, onu müxalifət xəyanət etməkdə, boykot qərarına dəstək verməməkə iqtidara işləməkdə, agentlikdə və s. olmayan məsələlərde günahlandırıblar. Yəni məsələ budur ki, AXCP sədrinin boykot qərarına dəstək verməyen müxalifət düşərgəsi onun özünü və trolların təhqir linçinə məruz qalırılar. Daha bir maraqlı məsələ budur ki, ardıcıl trol hücumlarına məruz qalan qarşı tərəflər, həle ki, susurlar və ümumiyyətə, Əli Kərimlinin həmin addımlarına qarşı cavab addımları atırlar. Görünür, onlar AXCP sədrinin və ətrafının ucuz şoularına baş qatmaqdansa, parlament seçkilərini qatılmağı daha üstün tuturlar ki, bu da, əslində, doğru seçimdir. Daha dəqiq desək, Əli Kərimlinin səviyyəsinə enmək onlar üçün siyasi ölüm ola bilər ki, bunu da, çox yaxşı anlayırlar.

Rövşən NURƏDDİNOĞLU

Müxalifətçi QHT sədri Əli Kərimlinin trollarını "tula" adlandırdı

Mətanət Əzizova: "Üzr-zad istəmirəm"



AXC P sədri Əli Kərimlinin siyasi təşkilat rəhbəri olması ilə yanaşı, həm də bloqerlik etməsi faktı dəfələrlə sübuta yetirilib. Onun bu və ya digər şəkildə təlimatları əsasında trol yiğinənin olması da kimsəyə sırr deyil. Daha dəqiq desək, cəbhəçi sədr onun siyasetində səhv axtarıb-tapanları daim hədəfə alıb və trollarına söydürüb ki, həmin hal bu gün də davam edir.

Fakt budur ki, əgər hər hansı bir şəxs onun baremində ifşaedici məsələlər qaldırırsa, həmin şəxs, ya da şəxslər dərhal AXCP sədrinin soyüş hücumlarına məruz qalır. Belə adamlardan biri də Çexiyanın paytaxtı Praquda yaşayan Qadın Krizis Mərkəzinin (QKM) rəhbəri Mətanət Əzizovadır. Bu şəxs AXCP sədri Əli Kərimliyə müraciət edib və həmin müraciətini "Facebook" sosial şəbəkəsində icтimailəşdirib. Məsələ isə Mətanət Əzizovanın anası, digər QHT sədri Mirvari Qəhrəmanlının Kərimlinin trolları tərəfindən təhqirlərə məruz qalmasıdır. M.Əzizova, hətta paylaşıdiği müraciətdə, o, AXCP sədrinə "tulalarını yiğişdir" deyə kəskin üslubda teləb də irəli sürüb.

"Deyəsən, partiyada işər pis gedir, yoxsa sizin partyanın aktivistləri mənim və anam Mirvari Qəhrəmanlı haqda şər və təhqir yaymaqla məşğul olmazdilar"

"Əli Kərimliyə müraciətim" başlığı ilə status yanan QKM sədri qarşı tərəfə ironik xitab edib. SİTAT: "Salam, Əli bəy, ümid edirəm ki, yaxşısanız. Şəkillərdən və statuslardan görürəm ki, bu, beledir. Amma deyəsən, partiya işər pis gedir, yoxsa sizin partyanın akti-

vistləri mənim və anam M.Qəhrəmanlı haqda şər və təhqir yaymaqla məşğul olmadılar. İdealda onların indi mənə ve anama yox, partiya işlərinə başları qarışmalı idi. İstər-istəməz sual yaranır: "Niyə siz öz aktivistlərinizle bir trening və ya maarifləndirmə işləri aparmırsınız, onları başa salırsınız ki, virtual məkanda özləri bu cur aparmaq olmaz?"

"Niyə cəbhə deyərkən, bu gün ancaq bəzi aktivistlərin təhqirləri yada düşür?"

"Əger bir insan real həyatda təhqir, şər və böhtanla məşğuldursa, adətən, qanun qarşısında cavab verir. Virtual həyatda bu vəsittələr olmadığı üçün, sizdən xahiş edirəm, öz tulularınızı (üzürlü sayın, onları ayrı cür adlandırma bilmiyəm) yiğidərdir", qeyd edən QKM sədri teləb edib ki, Ə.Kərimlinin trolları həm AXCP-nin adına, həm də sədrin adına ləkə yaxırlar: "Bir dəfəlik onlara başa salın ki, onların etdikləri həm sizin, həm də partyanın adına ləkədir, başa salın ki, insan viddansızlıq etməməlidir, insan yalan danışmamalıdır. QHT-dən əvvəl (1990-ci illərin axırı) mən cəbhənin aktiv feallarından idim və o zaman cəbhəçilər belə deyildilər. Bir-birimizə hörmət var idı, insanlıq var idı, əsl siyaset var idi. Partiyada təsadüf insanlar yox idı. İndi, nə oldu? Partiya niye "kuxna" söhbətərinin məkanına çevirildi, niye aktivistlər bazar adamlarına döndü? Niye cəbhə deyərkən, bu gün ancaq bəzi aktivistlərin təhqirləri yada düşür? Bir az bu haqda, zəhmət olmasa, düşünün. Bir də, xahiş edirəm, o "tulalara" başa salın ki, FB-də partiya işləri ilə məşğul olsunlar, mənim və anam haqqında təhqirlərə yol verməsinler. Ümid edirəm ki, ədalet prinsipləri sizin üçün üstün olub və bu məsələni birdəfəlik həll edəcəksiniz. Üzr-zad istəmirəm, gözlərinə gərsin, amma ən azıdan, təhqirecidi rəylərini silsinqərək."

Məhz bu mövzudan çıxış edən QKM sədrinin məktubu isə növbəti dəfə sübut edir ki, Ə.Kərimli, bilavasitə soyüş qruplarını təlimatlar verərək, qarşısına çıxan her kesi söydürür. Söz yox ki, bir gün bu cür "siyaset," elə AXCP sədrinin öz başında çatlayacaq, özü də çox sərt şəkildə...

Rövşən RƏSULOV

Müsəvət partiyasının başqanı Arif Hacılının və yaxın ətrafinin saxta sənəd və miqrant biznesi ilə məşğul olmaları barədə, demək olar ki, gündə yeni materialıllar üzə çıxır. Bu fakt ətrafında ən çox paylaşımalar edən isə, nə qədər maraqlı görünse də, Avropada yaşayan jurnalist Yafəz Əkrəmoğludur. Daha dəqiq desək, budəfəki məlumatda Müsavatın Avropadakı qolun kimi adlandırılan Müsavat "AKM"-in arayış satan şəxslərinin artıq istintaqlarının başlanılmışdır. Belə ki, Almanıyanın miqrasiya idarələri və məhkəmədə olan Müsavat və Müsavat "AKM" üzvlərinin işlərinə baxışın sürləndirildiyini deyən Əkrəmoğlu, həmçinin, qeyd edib ki, bu proses, ona görə sürətli hala keçib ki, ittiham olunan şəxslərin ölkədən deportasiyası prosesinə başlanılsın. Çünkü həmin məsələ ciciklər, saxta sənəd alıver və "miqrant biznesi" Avropanın başqa ölkələrinə də yayılı bilər.

"Üzlərinə deyilməsə də, bütün idarələrdə onlarla



bu siyahı əsasında davranacaqlar"

Y.Əkrəmoğlunun sözlərinə görə, Müsavat "AKM" Almaniyada ciddi nəzarətə götürülüb və təhlükəli cinayətlərin, elecə də, cinayətkarların yuvası hesab olunur, buna görə də, bütün üzvləri bu işlərə şübhəli sayılır: "Müsəvət və "AKM" üzvlərinin qara siyahısı tərtib olunur, aidiyatlı olan bütün idarələre göndərilir. Üzlərinə deyilməsə də, bütün idarələrdə onlara bu siyahı əsasında davranacaqlar".

Müsəvəti jurnalist bəzilərinin çıxış yollarının olduğunu da istisna etməyib. Misal üçün, deyib ki, əgər kimse aldaddıldıqını, insan alveri qurbanı olduğunu istintaqqa etiraf edərsə, avtomatik cinayət işində zərərəkən kimi qeydə alınacaq. Cinayət işi başa çatana kimi (bu, ən az, 2-3 il sürcək), bu adamı deport etməyəcəklər. Çünkü məhkəmədə zərərəkən kimi ifade verəməlid. İş bitdikdən sonra isə həmin şəxsin humanitar oturum alması şansı yüksəkdir. "Zərərəkən kimi? Əlbəttə, insan averi qurbanları. Pul qarşılığında aldadılaraq, Avropaya getirilən, viza, arayış və başqa sənədlərə təmin olunan şəxslər. Ne etmək lazımdır? Siizi çağırımdan özünüz polise müraciət edin. Avropada yaxşı həyat və edərək, sizi aldadaraq, ev-eşiyinizi satdırıb, yaxud əlinizdəki bütün pulları mənimseyib, buna mə-

bur edilməz" deyə bütün ittihamları Müsavat rehberliyinin üzərinə yönəldən Y.Əkrəmoğlu sonda xatırladı ki, əgər saxta yollarla sənəd olunan şəxslər bunu etiraf etməsələr, onları da Müsavat "AKM"-in rehberliyi kimi, qısa zamanda, deportasiya məsəlesi gözləyərək.

Beləliklə, bu reallıq, həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, bu minvalla Müsavatın başqanı A.Hacılının və yaxın ətrafinin, yəni qruplaşmasının da "kitabi" bağlanması və bu məsələ, çox yəqin ki, yaxın vaxtlarda AXCP sədri Ə.Kərimlinin de üzərinə təbiq ediləcək. Çünkü yalnız Müsavat rehberliyi deyil, elecə də, AXCP-nin əyri adamlarının coxsayılı şəxslərə saxta sənəd verib, onları böyük pullar müqabilində Avropaya göndəriblər. İndi isə, cavab verməyin vaxtıdır...

Rövşən RƏSULOV

Yafəz Əkrəmoğlu daha hansı faktları açıqladı?

Və ya Arif Hacılının və Müsavat "AKM"-in "kitabi" birdəfəlik bağlanır

rən şəxslərin adını deyin. "AKM" və Müsavat arayışlarının kimdən, nəçəye alındığını etiraf edin. Bunları etsəniz, avtomatik olaraq, zərərəkən kimi qeydə alınacaqsız. Ola bilər ki, Avropaya özünüz gelmişiz və burada "AKM"-dən olan, yaxud başqa insan alverilərinin toruna düşmüsüz. Heç fərq etmir. Zərərəkənsiniz yenə də. Qorxmayın!"

Etiraf etməsələr, onları da Müsavat "AKM"-in rehberliyi kimi, qısa zamanda, deportasiya məsəlesi gözləyərək

"Unutmayan ki, aldadılaraq insan alverilərinin qurbanı olduğunu naşa görə, heç bir məsuliyyət daşımayırsınız. Arayış və sənədləri, bilerəkdən, rüşvət verib alsanız belə. Çünkü siz aldadıralaq, buna mə-

20 dekabr 2019-cu il

“Milli Şura” erməni lobbisinin kurasiyasına verilir

Seçkiləri “boykot” taktikası Əli Kərimlinin deyil, xarici maraqlı dairələrin göstərişi olduğu təsdiqlənir

Müxalifət düşərgəsində baş verən bir-birindən fərqli qarşıdurmalar və çəkişmələrin seçimlərə ərafəsində, daha da gərginləşdiyi müşahidə olunur. Bu isə, müxalifətin son şanslardan bəhərlənmək yarışında qarşısında manə gördüyü rəqibini sıradan çıxarmaq istəyindən irəli gəlir. Həm də, bu yarışda önə çıxmamaqla, xarici maraqlı dairələrdən maddi yardım ala biləcəkləri məqsədi dayanır.

Bu baxımdan, tərəflər meydana atılıraq, bir-birini gözdən salmağa, sıradan çıxarmağa çalışırlar. Hətta AXCP sədri Əli Kərimli və trollersi əzəli rəqibləri Məsavat başqanını və funksionerlərini ən alçaldıcı söz və ifadələrlə tehqir edirlər. Təbii ki, A.Hacılı da tehqirleri asanlıqla həzm edən məxlqlardan olmadığını nümayiş etdirmək üçün Ə.Kərimli və etrafında olanlar haqqında müxtəlif sərt ittihamlarla çıxış edir. Bu baxımdan hazırlı məqamda sosial şəbəkələr AXCP-Məsavat funksionerləri arasında gedən qarşılıqlı ittihamların və söyüslərin meydanına çevrilib. Demokratik Maarifçilik Partiyasının sədri, 5-ci çağırış parlamentin deputati Elşən Musayev “Səs” qəzeti növbəti açıqlamasında bildirib ki, Ə.Kərimli, A.Hacılı, C.Həsənli, İ.Qəmbər və digərləri öz yaramaz maraqlarının təmin olunması üçün şeytanla da əməkdaşlıq etməkdən çəkinməzler: “Adını çəkdiyiniz insanlar şeytanla da əməkdaşlıq edər, neinki arxivdəkilər. Məsələn, Eldar Namazov gəlib desə ki, filan kəs pul təklif edir, 50-50-yə bölüb işimizə başlayaqla, Kərimli iki əlini birən qaldırıb, razılıq verər. Bunlarda o qurur, o təpər hardadır ki, mənəvi məsələlərə diqqət yetirsindər? Liderini satan adamlardan nə gözləyirsiniz? Təbii, bu əməkdaşlıq mümkündür. Sadəcə, məsələ burasındadır ki, bunların beşi birinə dəymir, biri beşinə. Yəni əməkdaşlıq eləsələr də eyni gündədirler, eləməsələr də”.

“Boykot” taktikası “Milli Şura”nı arxivlik edəcək

Hər dəfə olduğu kimi, 2019-cu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçimləri və 2020-ci il fevralın 9-da keçirilməsi planlaşdırılan parlament seçimlərə bağlı müxalifətin dağıcı qanadı ənənəvi pozucu maraqları prizmasından yanaşma nümayiş etdirir. Artıq “Milli Şura” deyilən qonadarma qurum seçimlərinin “boykot” çağırışı ilə çıxış edir. Düzdür, parlament seçimlərinə qatılmaq məsələsində Məsavat başqanı A.Hacılı Ə.Kərimli dən fərqli mövqə sərgiləyir. A.Hacılı bəyan edib ki, Məsavat partiyası ictimai dəstək almasalar belə, seçimlərə qatılmaqdə qərarlıdırlar. Bununla belə, A.Hacılı hiylər və natəmiz siyasetin daşıyıcılarından olduğunu da anormal açılmasına nümayiş etdirib. Məsavat başqanı iddia edib ki, guya seçimlərə qatılmaqla “saxtakarlıqlar” aşakarlamaq niyyətindədir.



Bizimlə səhbətində 5-ci çağırış parlamentin deputati Elşən Nəsirli bildirib ki, seçimləncəsi Azərbaycan cəmiyyətində, müsbət mənada, anlaşılı feallıq mövcuddur: “Dekabrın 23-də bələdiyyə seçimləridir, 2020-ci il fevralın 9-da isə parlament seçimləri keçiriləcək. İnidən artıq seçimləncəsi, xüsusilə də, parlament seçimləri ərefəsi cəmiyyətdə çox böyük bir feallıq hiss olunmaqdadır və inidən söyləmək olar ki, Azərbaycanın demokratik inkişaf tarixinə 9 fevral seçimləri şəffaf, azad və obyektiv seçimlər kimi daxil olacaq. Ən azı, ölkəmizde 50-yə yaxın siyasi partiya var, artıq 40-a qədər siyasi partiya parlament seçimlərində iştirak niyyətini ortaya qoyub. Artıq 9 partiya qeydiyyatdan keçib, yaxın prespektivdə də digər partiyaların qeydiyyatdan keçəcəyi gözlənilir. Faktiki olaraq, bu prosesdə yegane “boykot” yolunu seçən AXCP və “Milli Şura”dır. Demək olar ki, adları çəkilən partiyaların “boykot” taktikası cəmiyyətində güllüş doğurur. Çünkü adətən, bu siyasi məsələ üzərindən seçimləri qəbul etməyəcək, xalqın sevincinə, hakimiyətin apardığı uğurlu siyasetə qərəzli yanaşmaq dağıdıcı müxalif ünsürlərin həyat tərzidir. Bələlərinin yenilənməsinə ehtiyac var ki, bunun da reallaşmasına siyasi gəlir mənbəyi kimi baxan məxlqlar heç cüra imkan verməyirlər. Yalnız rayon təşkilatlarının qətiyyətinə və prinsipi allığınə ehtiyac var ki, yəqin bu gözləntilər də yaxın vaxtlarda həyata keçəcək. Mövcud faktlara əsasən, demək olar ki, Ə.Kərimlini və C.Həsənlini seçimləri “boykot” çağırışı ilə çıxış etməyə xarici maraqlı dairələr məcbur edirlər. Məqsəd də, cəmiyyətdə seçimlərə qatılmaq körək salınmasında “boykot”çu ünsürlərdən istifadə etməkdir. Ancaq reallıq ondan ibarətdir ki, AXCP sədri Ə.Kərimlinin və “Milli Şura”nın rəhbəri C.Həsənlinin cəmiyyətdə sosial bazaları olmadığından, seçimlərə cüzi belə əngəl yaratmaq və ehali arasında olan seçim aktivliyinə körək salınması mümkünasdır. Seçkilər azad və demokratik şəkildə keçirilməkə müstəqil Azərbaycan tarixinə növbəti şərəfli hadisə kimini yazılacaq. Çünkü buna dövlətin gücü, qüdrəti və iradəsi deməyə imkan verir. Siyasetə gelir mənbəyi kimini baxan müxalifətin qara niyyətləri, pozucu məqsədləri isə iflasa uğrayacaq.

i.ƏLİYEV

“Boykot” qərarı ilə “Milli Şura” ağır durumunu daha da ağırlaşdıracaq

Hər bir partianın gücü, sosial dayaqları, onun seçimlə iştirak etməcəklərini bəyan ediblər. Bu, azmiş kimi, onlar kütəvi aksiyalara başlayacaqlarını da bəyan ediblər. Söhbət etdiyimiz müsahibələrimiz “Milli Şura” və AXCP-nin seçimlərlə bağlı mövqelərinin “Siyasi partiyalar haqqında Qanun” və siyasi mübarizə metodlarına zidd olduğunu bildirdilər.

Millət vəkili Tahir Rzayev: “Ara qarışdırmaq müxalifət partiya sədrərinin həyat tərzidir”

- Aksiyalar keçirmək, ara qarışdırmaq müxalifət partiya sədrərinin həyat tərzidir. Değər olar ki, ölkəmizdə keçirilən bütün seçimlərdə bunlar anormal mövqə sərgiləyiblər. Ancaq onlar çox gözəl bilirlər ki, “boykot” yolu tutmaqla və ya təxbəbatlar törətməklə, heç nəyə nail ola bilməyəcəklər. “Milli Şura” və AXCP əvvəlcə bu seçimləri “boykot” etmək şəhəri ilə çıxış etdilər və gördülər ki, səslerinə səs verilmir, başladılar aksiyalar çağırışı etməyə. Bu üzənəraq müxaliflər dərk etmirlər ki, səs iştirak etməsən, seçimlər keçirilməyəcəkmi? Bir sözə, bunlar ölkədə hər dəfə seçimlər keçiriləndə, anormal mövqələri ilə özlərini reklam etmək istəyirlər. İndi isə adları çəkilən bu qüvvələr radikal addım atırlar ki, mitinqlər yolu ilə seçimləri pozsunlar. Bu metod və göstəriş müxalifət düşərgəsini təmsil edən bu şəxslər xaricdə olan havadalarından gelib. Onlar göstərişləri yerinə yetirməklə, ölkədə xoşagelməz bir vəziyyət yaratmaq istəyirlər. Lakin məkrli niyyətləri heç zaman baş tutmayıcaq. Xalq onları rədd edir və bundan sonra da belə olacaq. Onların istəkləri seçimlərin keçirilməsi idi, bu onlara verildi, gəlsinlər seçimlərə və nəyə qadir olduğunu göstərsinlər. Bir sözə, bu günə qədər ölkədə keçirilən bütün seçimləri uduza-uduza gələn radikal müxalifət çox yaxşı bilir ki, onların xalq tərəfindən heç bir dəstəyi yoxdur. Seçkidə iştirak etsələr belə, onları ancaq acı seçimlərə məglubiyyəti gözləyir.



Yurdəş” partiyasının sədri Mais Səfərli: “Milli Şura”nın, sadəcə olaraq, quruca adı var”

- “Milli Şura”nın yarandığı gündən fealiyyəti fəsadlarla dolu olub. Demək olar ki, “Milli Şura” deyilən qurumda AXCP-dən başqa bir təşkilat təmsil olunmur. “Milli Şura”nın, sadəcə olaraq, quruca adı var. Yəni “Milli Şura” AXCP deməkdir. Onlar xaricdə olan havadalarına “biz de varıq” demək üçün adlarını qoyublar “Milli Şura”. Əslində isə, son 20 il ərazində bir neçə yerdə paralanmış, param-parça olmuş əvvəlki qurucularının tərk edildiyi bir AXCP-dir. Bu şəxslər bu gün qədər normal bir fealiyyət sərgiləməyiblər, onların işi, ancaq ağa qara demək və uğurlarımıza kölgə salmaqdan ibarət olub. Son vaxtlara qədər “Milli Şura”nın özü tələb edirdi ki, yeni parlament seçimləri keçirilsin, amma parlament seçimləri təyin ediləndən sonra, bunlar tamamilə, başqa mövqə tuturlar. Yəni özləri-özlərinin dedikləri bəyanatlarına zidd gedirlər. Nə baş verdi, nəyə görə bunlar yeni parlament seçimlərinə qatılmadından imtina edirlər? Onlara sual vermək lazımdır ki, istəyiniz yeni parlament seçimlərinin keçirilməsi idi və bu da, yeni parlament seçimləri! Siz də gedərdiniz seçimlərə və qeydiyyatdan keçərdiniz, əger sizin namizədlər qeydiyyata alınacaqdırsı, gedib qanunun ve Seçki Məcəlləsinin yol verdiyi qaydalara əsasən, seçimlərlə görüşərdin, onlara təmasda olardınız. Amma bunlar seçimlərə getmirlər, amma icazəsiz mitinqlərə gedirlər. Deməli, burda başqa məsələlər üzərində, yəni adları çəkilən bu qüvvələr, çox gözəl bilirlər ki, onların xalq tərəfindən heç bir dəstəyi yoxdur və bu seçimlərə qatılsalar belə, yəne də ugursuzluğa düşərələrlər. Yəni əvvəlki seçimlərdə olduğu kimi, bu seçimlərə gedib, üzüqara çıxacaqlar. Çünkü bunların kim olduğunu, necə biri olduğunu xalqımız çox gözəl bilir. Bu baxımdan, onlar mitinq keçirənlər belə, yəne də istəkləri baş tutmayacaqdır.



GÜLYANƏ

Qadın və kişinin unikallığı

Qadını anlamak və sevmek lazımdır, önce, bunu bilin.

Qadınla kişi arasındaki fərqlərin, bərabərsizliklərin çoxu əslər boyu mövcud olan qaydalar əsasında yanır. Kişi anlaysış bəzi qadınların beyninlərinə belə həkk olunub. Bəzi qadınlar deyəndə onların aqlına-yalan danışan, onu sixışdırın, kölə edən, qadını dünyanın ikinci dərəcəli cinsinə çevirən bir varlıq gəlir. Kişi qadının möhtəşəm olduğunu bilir. Qadının müstəqilliyini özü üçün təhlükəli sayır.

Qadın içindeki potensialı üzə çıxarıb, onu inkişaf etdirməlidii. Bundan sonra ona zaval yoxdu. Qadın ve kişi arasında ne bərabərlik, ne də ayrıntı var. İkisi de unikalid. İki unikal varlığın birləşməsi fövqəladə bir anlam verir. Qadın ruhu barədə danışanda, bunu kişi, ya qadın və ya hansısa başqa bir duyğu dile getirmir. Qadınla bağlı danışanda, qavrayış işe düşür.

Ağıl bədənin içidi, bədən ağılin çöldü, Bədən və ağıllı ayrılmazdı, bütündü, bütövlükdü. Bunları ayrı ayrılıqda düşünmək yanlıydı.

Həyat elə sirlidi ki, onun ən yüksək nöqtəsinə çatmaq və ya ən dərin yerinə varmaq mümkün deyil. Həyatın istenilən predmeti - insan, heyvan, ağaç, quş və s. alının aşadırma obyekti, mistikin işi deyil.

Artıq alımlar də bunu etiraf edirlər ki, bir vaxt sinələrinin döyüb dedikləri "biz hər şeyin sirlərini aça bilərik" iddiası özünü doğrultur. Həyatda açılmayan və sır olaraq qalan çok şey var.

Albert Eynşteynin sayesində elm tamamilə yeni yön aldı. O, hər şeyin dərinliyinə gedib, materiya-nın sirlərinə açmaq istədikcə, daha çətinə düşündü. Məntiqdən və rasionallıqdan imtina eləmək lazım geldi. Həyata əmr vermək imkan-sızdı. Çünkü həyat sənin məntiqinə tabe olmur. Məntiq insana məxsusdu. Eynşteyn bir dəfə dərin fikrə gedir, düşünür ki, həyatda, bütünlük, rasionallığa yer vermək doğrudum?

Arvadının səndən havayı soruşturmalarını pulla soruşan adama psixiatr deyilir.

Mutluluğun açarı: güle bilərsən, əylənə bilərsən, zövdən bayılma bilərsən, sevgidən, ehitərsən danişa bilərsən, ancaq gerçək ekstazi o zaman yaşayarsan ki, bütün bunnardan sonra açarlarını itirməyəsən.

Qadın, önce kişinin hücumlarını qarşısını alır, sonra onu geri çəkilməye qoymur. Qadını dəyişmək isteyirsənse, onunla hər şəyde razılaş, qadını anlamaq isteyirsənse, o, danişanda diqqətlə üzüne bax, ancaq dinləmə...

Kişiyle qadın arasındaki fərq min illər ərzində mövcud olan şərtlər əsasında yaranıb. Bu fərqlər təbiətdə xüsusi bir mənə ifadə etmir. Ancaq bəzi detallar var ki, onları sadalamaq çətin olmaz.

Birincisi odur ki, kişidən fərqli olaraq, qadın dünyaya insan geti-

rir. Bütün hallarda kişi və qadın arasında gerçek fərqlər var və biz bunu araşdırmağa çalışacağımız.

Birinci fərq mənə görə, qadının kişiye nisbətən daha dərin hissələr yaşamaq bacarığıdır. Kişi sevgisi qadınla müqayisədə daha çox fiziki tələbata yaxındır. Qadın sevgisi daha yüksək, daha dərindir. Qadın sevgisi ruhsaldı, zəngindir.

Kişi bütün dünyani əlinə alsa da, yetinməz. Qadınsa birçə kişiylə çox mutlu və tox ola bilər, yetinər. Qadının kişiye münasibəti təkcə bir kişiye olan ehtiyac deyil. Qadın həm də kişisilə qürur duyma, onu, yüksəlişə gedən yolda qazandığı bir uğur kimi dəyərləndirmək istəyir. Sevgidə zor ola biləməz. Sevgidə tamamən heç bir cəhd, heç bir ağıl hadisəsi ola biləməz. Sevgi azadlıq, ağıldan çox yuxarıda və kənarda olan bir sevincdi. Rəqs edirsen, mahni oxuyursan, ruhum göylərə qalxır, ayaqların yerden üzülür.

Sevgidə zorakılıq ola bilməz, bu, iyəncidi. Məcburi sevgi olmur. Başqa fərqlər də var. Qadın kişidən ruhsaldı, təmkinlidi, gözləməyi bacarındı, dözümlüdü.

Cox güman ki, bütün bunlara görə, qadında xəstəliklərə qarşı dayanıqlıq inkişaf edir. Ona görə də, qadınlar kişilərdən çox yaşayırlar. Var-gəl etməməsilə, zərifliyilə qadın kişini mükəmməl şəkildə tamamlayır. Qadın kişi üçün rahat atmosfer, sakinlik və dinclik yarada bilər. Ancaq kişi qorxur. İstəmir qadın onu istilik və rahatlıqla əhatə etsin. Qorxur ki, azadlığını itirər, asılı və-

di və tamamile cəzasız qalardı. Çünkü qadın onun malı-mülkü sayılrırdı.

Qadın üçün ən böyük təhqir onun ruhsuz olduğunu bəyan etməkdi. Kişi qadını təhsil almaqdan da məhrum edib. Onu özündən asılı vəziyyətə salıb. Qadına aktiv həyat tərzi surməyi qadağan edib. Çünkü onun azadlığı kişi üçün təhlükə yaradır. Qadın həmən cəmiyyətdə öne çıxır, yer tutur, önemli söz sahibi olur. Müsəlman qadını üzünü örtməlidir ki, ərindən başqa bir kimse onun gözəlliyyini, gözərinin dərinliyini, alamını görə bilmesin. İndiizmde (yəhudü dini) qadın ərindən sonra həmən olməlididir. Necə böyük qıncılıq!

Ömrün boyu ona sahib olmasan. Ölümündən sonra da olmaq isteyirsən. Bilirsən ki, ecazkardı, səndən sonra həyatında yeni biri ola bilər, hətta səndən daha ləyaqətli, daha üstün biri ola bilər. Buna döze bilmirsən. Elə dehşətli eqoistən ki, özün haqda öləndən sonra da düşünürsən. Qadının duyuları, ürəyi və həyatı sənin üçün tamamile anlamsız bir şeydi.

Buna görə də, sati sistemi uzun illər qüvvədə qaldı (Satı - iudaizmə adət. İnanca görə, əri öləndə qadın da olməliydi. Buna görə də qadın xüsusi tonaldada diridir yandırılırdı). Təxəyyül satidən daha iyənc bir mənzərə yarada bilməzdi.

Bele cəmiyyətdə qadına yer yoxdu. Çünkü bu cəmiyyəti kişi qurub. Kişi hədsiz eqoist olduğu

Sevgidə zorakılıq ola bilməz, bu, iyəncidi. Məcburi sevgi olmur. Başqa fərqlər də var. Qadın kişidən ruhsaldı, təmkinlidi, gözləməyi bacarındı, dözümlüdü. Cox güman ki, bütün bunlara görə, qadında xəstəliklərə qarşı dayanıqlıq inkişaf edir. Ona görə də, qadınlar kişilərdən çox yaşayırlar. Var-gəl etməməsilə, zərifliyilə qadın kişini mükəmməl şəkildə tamamlayır. Qadın kişi üçün rahat atmosfer, sakinlik və dinclik yarada bilər. Ancaq kişi qorxur. İstəmir qadın onu istilik və rahatlıqla əhatə etsin. Qorxur ki, azadlığını itirər, asılı vəziyyətə düşər. Buna görə də, əsrər boyu kişi qadını özündən aralı saxlayıb. O, qəlbinin dərinliyində qadının təbiət üçün daha önemli varlıq olduğunu bilir. Təbiət məhz onu - kişini yox, qadını insan nəslinin artırılması üçün seçib



ziyyətə düşər. Buna görə də, əsrər boyu kişi qadını özündən aralı saxlayıb. O, qəlbinin dərinliyində qadının təbiət üçün daha önemli varlıq olduğunu bilir. Təbiət məhz onu - kişini yox, qadını insan nəslinin artırılması üçün seçib.

Reproduktiv məsələlərdə kişinin rolü sıfırı bərabərdir. Buna görə də, kişi qadının qol-qanadını kəsib. O, bütün mümkün vasitələrə əl atıb - aşağılayıb, qınayıb, qadağalar qoyub. Çində uzun zaman hesab ediblər ki, qadının ruhu yoxdu.

Kişi öz arvadını istəsə öldürə bilər-

ürün, mən onu şovinist adlandıram. Qadının unikal bir bacarığı var. Əger kişi intellektual sferanı əle alıbsa, qadın da sevgiye sahibdi. Bu, o demək deyil ki, qadın intellektual ola bilməz, əle deyil. Ona imkan versən, çox intellektual olar. Sadəcə, tarix boyu buna imkan yaratılmayıb. Sevmək bacarığını isə, təbiət doğuşdan ona verir.

Qadın və kişi bir arfanın iki simidi. Onlar ayrı düşəndə, ikisi də əzab çekir. Bu anlaşılmazlıq onları düşmənə çevirir və qəzəbləndi-

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqların müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

etməli deyil. Buna ehtiyac yoxdu. Onlar arasında heç bir fərq yoxdu. Bu, süni fərqli. Onlar bir yerdə möhtəşəmdilər. Hər ikisi eyni dərəcədə insandi. Hər ikisi insandi.

Onların bir-birinə ehtiyacı var. Sənə vurulan qadın səni ihamlan-dırıa bilər, yaradıcı nəfəsini açar, səni cuşa gətirir, yaratmaq, qurmaq isteyərsən. Səni elə bir ruh yüksəkliliyinə qaldırıb ki, özünü gümrəh, xoşbəxt, hər şeye qadir hiss edərsən. Qadına, sadəcə, sevgi lazımdı. O, sevgi isteyir. Kişi və qadın arasındakı fərqləri qorumaq lazımdı. Ancaq bir-birini incitmək, üzmək üçün yox, bir-birini anlamaq və dəstəkləmək üçün. Mən istərdim ki, kişiylə qadın bir varlığı, bir tamlığa çevrilsin, bir-birinə hopsun, qarışın və eyni zamanda, ikisi də tamamile azad olsun. Sevgi məhbəs deyil axı, sevgi azadlıqdır, sərhədsizliyidir.

Planetdə yaşayan insanların yarısının - qadınların, özlərini təmamilə ifadə etmək üçün imkanları olmayıb. Onların enerjiləri özlərində, içlərində qalıb. Bu enerji dünya üçün çox əhəmiyyətli. Bu enerji üzə çıxsa, dünyaya yayılsa, Yer üzü güllü-çiçəkli cənnətə döñər.

Qadın içindeki potensialı təpib, onu inkişaf etdirməlidid. Bu zaman onu gözəl gelecek gözləyir. Kişiylə qadın tutuşturmaq olmaz. Onlar unikalıqlar. İki unikal varlığın görüşəsi möcüzə yarada bilər.

**VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru**

"Nar"ın dəstəyilə keçirilən intellektual yarışda "Bilik" kuboku uğrunda mübarizə davam edir

Ölkənin ən gənc mobil operatoru "Nar"ın dəstəyilə keçirilən "Breyn Rinq" intellektual yarışlarında "Bilik" kuboku uğrunda mübarizə davam edir. Yarışlarda respublikanın 15 bölgəsini ve 11 ali məktəbini təmsil eden 34 komanda iştirak edir. Xatırladaq ki, birinci yarımlınlı və ilk kubokun sahibi "Nar" komandası olub. Dekabrın 29-u İctimai Televiziyanın efirində yayılmasına "Breyn Rinq" yarışında "Bilik" kubokunun qalibi müəyyənlenəcək. Bundan sonra komandalar son oyunda Azərbaycan Çempionu adı uğrunda yarışacaqlar. "Nar" ənənəvi olaraq "Breyn Rinq" intellektual yarışlarının yayımı zamanı televiziya tamaşaçıları üçün də xüsusi müsabiqə keçirir. Mobil operatorun rəsmi "Facebook" səhifəsində keçirilən müsabiqədə son ayın qalibləri Abdulməhəmməd Bəkirzadə, Kənül Mikayılova və Emin Əbdürəhmanov olub.

Gənclərin maariflənməsinin, dünyagörüşünün və analitik düşüncə bacarığının inkişafının cəmiyyət üçün əhəmiyyətini anlayaraq, "Nar" öz Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində ilboyu müxtəlif layihələrə dəstək verir ki, "Breyn Rinq" bilk müsabiqəsi də bunlardan biridir. "Azerfon" şirkəti ("Nar" ticaret nişanı) 21 mart 2007-ci ilde fəaliyyətə başlayaraq qısa bir müddədə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə əvərilib. "Nar" ticaret nişanı Azərbaycanın zəngin mədəni və tarixi ərsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.

On ayda Azərbaycanda 117 min 752 körpə doğulub



Cəri ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 117 min 752 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,2) qalıb. Dövlət Statistika Komitəsindən verilən məlumat görə, doğulanların 53,2 faizi oğlan, 46,8 faiizi isə qız uşaqlarıdır. Körpələrdən 2774-ə kəz, 78-i üçəm, 4-ü isə dördəmdir. Bu ilin 10 ayı ərzində ölkədə 46 min 403 ölüm hali qeydə alınub və öten ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,6-ya düşüb.

Azərbaycanda yeni seismik stansiyalar quraşdırılacaq

Rəspublika ərazisində aparılan seismoloji tədqiqatların keyfiyyətinin daha da yüksəldilmesi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seismoloji Xidmət Mərkəzi (RSXM) tərəfindən daha 22 seismik stansiyanın quraşdırılması nəzərdə tutulur.

Mərkəzin informasiya şöbəsindən AZERTAC-a bildirilərlə ki, "Qafqazda Seismik Şəbəkənin Genişləndirilməsi" layihəsi çərçivəsində quraşdırılacaq stansiyalardan 14-ü Xəzər dənizinin Azərbaycan sektorunu boyunca sahilyani quru ərazilərdə, 6-sı isə palçıq vulkanları ətrafında olacaq. Hazırda respublika ərazisində RSXM-in 35 daimi seismik stansiyası var.

ELAN

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat ixtisası üzrə II kurs tələbəsi Əliyeva Leyla Şahin qızının adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə psixoloji xidmət ixtisası üzrə I kurs tələbəsi Hacıyeva Fatimə Elşən qızının adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

Milli Aviasiya Akademiyasının III kurs tələbəsi Haşimov Tomas İbrahim oğlunun adına verilmiş tələbə biletini və tələbə kitabçısı itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavini:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməye bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, səhifələrin "Azərbaycan" nəşriyatında çap olunur.
Qəzetdə AzəRTAC, SIA və AZADINFORM informasiya agentliyklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600

Ses

Son səhifə

20 dekabr

YAP Binəqədi rayon təşkilatında partiyanın müşahidəçiləri ilə görüş keçirilib

YAP Binəqədi rayon təşkilatında dekabrın 23-də keçiriləcək növbəti bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərefindən təyin edilmiş müşahidəçilərlə görüş keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Gəyüşov bələdiyyə seçkiləri və partiyanın seçkilərə hazırlığı ilə bağlı etrafı məlumat verib. YAP tərefindən irəli sürülen namizədlər və təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən görüşləri müşahidəçilərin diqqətinə çatdırıb. Daha sonra müşahidəçilərin hüquq və vəzifələri barədə məlumat verib. Bildirilər ki, müşahidəçilər seçici siyahıları



ile tanış olmaq, seçiciləre seçki bülletenlərinin verilməsini müşahidə etmek, səsvermə günü istədiyi vaxt seçki məntəqəsinə daxil olaraq prosesi izləmək, seçicilərin sayını, səs verilmiş seçki bülletenlərinin sayılmasını müşahidə etmek, müşahidələrinin nəticələrinin seçki komissiyanın protokolunda qeyd edilməsini tələb etmək və s. hüquqlara malikdir. R.Gəyüşov müşahidəçilərə bildirdi ki, seçki prosesi olduqca əhəmiyyətli bir hadisədir. Bu baxımdan, onlar ayıq-sayıq olmalı, qanunun və seçicilərin hüquqlarının təminatına çalışmalıdır. Nizam-intizamlı olmalı, öz hüquq və vəzifələrindən irəli gələn məsələlərin hellində səmərəli və keyfiyyətə müşahidə aparmalıdır. Azad, şəffaf seçki mühitinin, eləcə də, seçicilərin daha rahat və sərbəst səs verməsi, müşahidəçilərin müşahidə aparması üçün lazımi tədbirlərin görüldüyüne inamını ifadə edib. Onların beynəlxalq müşahidəçilərlə eyni hüquqlara malik olduğunu nəzərə çatdırıb.

Sonda müşahidəçilərə vəsiqələr təqdim edilib.

ZÜMRÜD BAYRAMOVA

Xəbərdarlıq: Nağdsız ödənişdən yayınlar cərimələnəcəklər!

Nağdsız ödənişdən yayınlar qarşı ciddi maliyyə sanksiyaları tətbiq olunacaq. Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən AZERTAC-a bildirilib ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, bu məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticaret fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən, vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyen nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olmuş qaydada təsdiq olunmuş formalarla uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhalilə ilə pul hesablaşmalarının aparılması, aliciya təqdim edilmələr olan çekin, bankların valyuta mübadilə şöbələri tərefində müştəriyə təqdim edilmələr olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsine və ya ödənilmiş məbləğdən aşağı mebləğ göstərilməkən veriləsimə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhalilə ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi-deyeyicisine təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən isə 2020-ci il-dən həmin maliyyə sanksiyalarının POS-terminallarının quraşdırılmaması hallarına da şamil olunacaq.

